

TEST: 1724#01#Y15#01#500

Test	1724#01#Y15#01#500
Fənn	1724 - Azərbaycanın gömrük qanunvericiliyi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	21
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 01#01

Ad	01#01
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: «Gömrük hüququ» elmin hansı sahəsinə aiddir? (Çəki: 1)

- hüquq
 gömrük işi
 iqtisadiyyat
 iqtisadi hüquq
 inzibati hüquq

Sual: «Gömrük hüququ»nun əsas neçə məqsədi var? (Çəki: 1)

- 3
 7
 5
 2
 4

Sual: Gömrük işinin hüquqi əsası neçə blokdan ibarətdir? (Çəki: 1)

- 4
 - 2
 - 3
 - 5
 - 6
-

Sual: Dövlət Gömrük Komitəsinin Əsasnaməsi kim tərəfindən təsdiq edilir? (Çəki: 1)

- AR Milli Məclisi
 - AR Nazirlər Kabineti
 - AR Baş Naziri
 - AR Prezidenti
 - Dövlət Gömrük Komitəsinin sədri
-

Sual: Bunlardan hansı «Gömrük hüququ»nun prinsipinə aid deyil? (Çəki: 1)

- qanunçuluq
 - elmilik
 - demokratiklik
 - təcrübədən yararlanmaq
 - beynəlxalq əməkdaşlıqdan yararlanmaq
-

Sual: Gömrük işi sahəsində ictimai münasibətlər neçə qrup üzrə təsnifləşir? (Çəki: 1)

- 4
 - 3
 - 7
 - 5
 - 2
-

Sual: Gömrük işi sahəsində ictimai münasibətlərin neçə növü var? (Çəki: 1)

- 10
 - 12
 - 15
 - 5
 - 9
-

Sual: Gömrük orqanlarının əsas vəzifələri aşağıdakı bəndlərdən hansında tam ifadə olunmuşdur? (Çəki: 1)

- Daxili bazarın qorunması, gömrük nəzarəti və tənzimləmə vasitələrindən istifadənin təmin olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, iqtisadi siyasətdən irəli gələn digər vəzifələrin həyata keçirilməsi
 - Bütün sahələrə dair qanun pozuntularına qarşı mübarizə aparmaq, iqtisadi siyasətdən irəli gələn vəzifələri həyata keçirmək
 - Daxili bazarı qorumaq, qaçaqmalçılığa və digər qanun pozuntularına qarşı statistik məlumatların analiz olunması, gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması
 - Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, gömrük rüsum dərəcələrinin müəyyən olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
 - Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, xarici iqtisadi əlaqələrin yaradılması
-

Sual: Gömrük işi nədir (Çəki: 1)

- gömrük sərhəddində baş verən qanun pozuntularının və qaçaqmalçılıq hallarının qarşısının alınması inəqsədilə həyata keçirilən tədbirlərdən ibarətdir
- Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin qaydaları və şərtlərindən, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir
- Azərbaycan Respublikası gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarətinin həyata keçirilməsidir
- Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların gömrük rəsmiləşdirilməsidir
- Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsidir

Sual: «Gömrük hüququ» hansı elm sahəsidir? (Çəki: 1)

- iqtisadi hüquq
- gömrük işi
- iqtisadiyyat
- hüquq
- inzibati hüquq

Sual: Gömrük orqanlarının əsas vəzifələri hansıdır? (Çəki: 1)

- xarici iqtisadi əlaqələrin yaradılması
- iqtisadi siyasədən irəli gələn vəzifələri həyata keçirmək
- gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması
- milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
- gömrük nəzarəti və tənzimləmə vasitələrindən istifadənin təmin olunması

Sual: Gömrük münasibətlərinin tənzimlənməsi üçün yeganə vasitə nədir? (Çəki: 1)

- prezident göstərişləri
- qərqlər
- hüquq
- ənənə
- qanunlar

Sual: Gömrük hüququnun mənbələri necə meydana gəlir? (Çəki: 1)

- dövlətin hüquq orqanlarının fəaliyyəti zamanı
- beynəlxalq təşkilatların fəaliyyəti zamanı
- dövlətin hüququyaratma fəaliyyəti nəticəsində
- beynəlxalq əməkdaşlıq nəticəsində
- Gömrük Komitəsinin fəaliyyəti nəticəsində

BÖLMƏ: 01#02

Ad	01#02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: «Gömrük hüququ»nun predmetini nə təşkil edir? (Çəki: 1)

- gömrük prosesləri
 - gömrük sahəsində baş verən münasibətlərin tənzimlənməsi
 - gömrük sahəsində cinayətlər
 - gömrük siyasəti
 - gömrük orqanlarının fəaliyyəti
-

Sual: «Gömrük hüququ»nun əsas neçə prinsipi var? (Çəki: 1)

- 5
 - 7
 - 3
 - 2
 - 4
-

Sual: AR Nazirlər Sovetinin «AR Gömrük Komitəsinin məsələləri» barədə qərarı hansı tarixdə verib? (Çəki: 1)

- 1991-11-10
 - 1992-06-01
 - 1993-02-18
 - 1993-05-30
 - 1992-12-11
-

Sual: Gömrük Məcəlləsinin neçənci maddəsində valyuta əməliyyatları üzrə münasibətlərin valyuta qanunvericiliyinə uyğun həyata keçirilməsi nəzərdə tutulub? (Çəki: 1)

- 49
 - 106
 - 87
 - 55
 - 122
-

Sual: AR Konstitusiyasının neçənci maddəsində gömrük işində qanunçuluğun prinsipial əsası qoyulub? (Çəki: 1)

- 49
 - 7
 - 25
 - 31
 - 12
-

Sual: AR Gömrük Məcəlləsinin neçənci maddəsində gömrük işində demokratiklik prinsipinin əsası qoyulub (Çəki: 1)

- 29
 - 10
 - 15
 - 51
 - 42
-

Sual: AR Gömrük Məcəlləsinin neçənci maddəsində gömrük işində beynəlxalq əməkdaşlıq prinsipinin əsası qoyulub (Çəki: 1)

- 19
- 40

- 11
 - 21
 - 22
-

Sual: İlk əməliyyatlar (Çəki: 1)

- Malların və nəqliyyat vasitələrinin gömrük rəsiniləşdirilməsi prosesində gömrük orqanlarına ilk təqdim edilən sənədlərdir
 - Malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsindən sonra gömrük işinə aid bütün hərəkətlərdir.
 - Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi zamanı gömrük brokerinin hərəkətləridir
 - Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlərdir
 - Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosesində gömrük işinə aid olan bütün hərəkətlərdir
-

Sual: Gömrük münasibətlərinin hüquqi tənzimlənməsində əsas məqam hansıdır (Çəki: 1)

- iqtisadiyyatla cəmiyyətin qarşılıqlı əlaqəsinin müəyyənəşdirilməsi
 - iqtisadiyyatla və dövlətin qarşılıqlı əlaqəsinin müəyyənəşdirilməsi
 - hüquqi şəxslərlə və fiziki şəxslərin qarşılıqlı əlaqəsinin müəyyənəşdirilməsi
 - müəssisələrlə və şirkətlərin qarşılıqlı əlaqəsinin müəyyənəşdirilməsi
 - iqtisadiyyat və hüququn qarşılıqlı əlaqəsinin müəyyənəşdirilməsi
-

Sual: Gömrük münasibətlərinin tənzimlənməsində əsas problem hansıdır (Çəki: 1)

- dövlət müdaxiləsinin optimal nisbəti və hədudu
 - dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
 - dövlətin iqtisadiyyata müdaxilə etməməsi
 - dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi inteqrasiya
 - qiymətlərin səviyyəsinin tənzimlənməsi
-

Sual: "Gömrük hüquq"nu hara aid etmək olar? (Çəki: 1)

- iqtisadi və hüquqi təlimin tərkib hissəsi hesab olunur
 - iqtisadiyyatın tərkib hissəsi hesab olunur
 - hüququn ayrılmaz tərkib hissəsi hesab olunur
 - ictimai təlimin tərkib hissəsi hesab olunur
 - mülki hüquq təliminin tərkib hissəsi hesab olunur
-

Sual: Nəzəri baxımdan hansı hüquq forması mövcud deyil? (Çəki: 1)

- sosial adət
 - beynəlxalq müqavilə
 - konsultasiya
 - məhkəmə presedenti
 - normativ akt
-

Sual: Hüquqi vasitə kimi əsas nə göstürülür? (Çəki: 1)

- siyasi normalar
- sosial normalar
- əxlaq normaları
- dini normalar
- beynəlxalq normalar


Sual: «Gömrük hüququ» neçə prinsipə əsaslanır? (Çəki: 1)

- 8
 7
 3
 5
 4
-

Sual: «Gömrük hüququ» hansı prosesləri tənzimləyir? (Çəki: 1)

- xarici iqtisadi əlaqələr
 gömrük münasibətləri
 gömrük nəzarəti
 iqtisadi siyasət
 iqtisadi münasibətləri
-

BÖLMƏ: 02#01

Ad	02#01
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: «Gömrük hüququ»neçə hissədən ibarətdir? (Çəki: 1)

- 4
 3
 2
 5
 6
-

Sual: «Gömrük hüququ» norması strukturu neçə hissədən ibarətdir? (Çəki: 1)

- 4
 5
 2
 3
 6
-

Sual: Gömrük işini həyata keçirən yerli orqanın Əsasnaməsi kim tərəfindən təsdiq edilir? (Çəki: 1)

- AR Milli Məclisi
 AR Nazirlər Kabineti
 AR Baş Naziri
 AR Prezidenti
 Dövlət Gömrük Komitəsinin sədri
-

Sual: AR Dövlət Gömrük Komitəsi haçan yaradılıb? (Çəki: 1)

- 1993-10-30
 1992-11-30

- 1992-12-30
 - 1993-09-30
 - 1992-10-30
-

Sual: Gömrük proseslərində ƏDV hansı sənədə əsasən tətbiq edilir? (Çəki: 1)

- Gömrük Məcəlləsi
 - «Əlavə dəyər haqqında» AR Qanunu
 - « Gömrük tarifi haqqında» AR Qanunu
 - Vergi Məcəlləsi
 - Mülki Məcəllə
-

Sual: Bunlardan hansı «Gömrük hüququ»nun prinsipinə aid deyil? (Çəki: 1)

- demokratiklik
 - bazar qanunlarına əsaslanmaq
 - əhatəli gömrük tənzimlənməsi
 - qanunçuluq
 - beynəlxalq sazişlərə riayət edilməsi
-

Sual: «Gömrük Məcəlləsi»nə əsasən gömrük orqanlarının neçə əsas funksiyası var? (Çəki: 1)

- 14
 - 13
 - 12
 - 10
 - 19
-

Sual: «AR Gömrük Məcəlləsinin tətbiqi haqqında» normativ aktı kim qəbul edib? (Çəki: 1)

- AR Milli Məclisin sədri
 - AR Nazirlər Kabineti
 - AR Baş Naziri
 - AR Prezidenti
 - Dövlət Gömrük Komitəsinin sədri
-

Sual: «Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» normativ akt haçan qəbul edilib? (Çəki: 1)

- 1995-07-25
 - 1998-12-20
 - 1996-06-22
 - 1997-11-25
 - 1999-02-11
-

Sual: Aşağıdakılardan hansı gömrük hüququn mənbələri içərisində əsas hesab olunur? (Çəki: 1)

- Mülki məcəllə
 - Azərbaycan Respublikasının Kontitusiyası
 - Antiinhisar qanunvericiliyi
 - Rəqabət məcəlləsi
 - Dövlət büdcəsi
-

Sual: Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir? (Çəki: 1)

- qanunlar
 - prezidentin fərmanları
 - hökumətin qərarları
 - nazirliklərin normativ aktları
 - idarələrin normativ aktları
-

Sual: Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır? (Çəki: 1)

- məhkəmə presedenti
 - normativ məzmunlu müqavilə
 - konsolidasiya
 - normativ-hüquqi akt
 - hüquqi adət
-

Sual: «Əməliyyat axtarış fəaliyyəti haqqında» normativ akt haçan qəbul edilib? (Çəki: 1)

- 1999-11-11
 - 1998-12-20
 - 1995-10-20
 - 1997-06-22
 - 1996-07-15
-

Sual: Gömrük Komitəsinə əməliyyat-axtarış səlahiyyətini kim verir? (Çəki: 1)

- AR Milli Məclisin sədri
 - AR Nazirlər Kabineti
 - AR Baş Naziri
 - AR Prezidenti
 - Dövlət Gömrük Komitəsinin sədri
-

Sual: AR Nazirlər Kabinetinin qərarlar əsasən neçə gömrük məsələsini əhatə edir? (Çəki: 1)

- 21
 - 11
 - 18
 - 10
 - 19
-

Sual: «AR idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları» haçan qəbul edilib? (Çəki: 1)

- 1995-08-20
 - 1998-10-25
 - 1997-06-24
 - 1996-02-11
 - 1999-10-21
-

Sual: «AR Gömrük Məcəlləsi» neçə bölmədən ibarətdir? (Çəki: 1)

- 15
 - 21
 - 18
 - 14
 - 19
-

Sual: «AR Gömrük Məcəlləsi» neçə fəsildən ibarətdir? (Çəki: 1)

- 77
 - 41
 - 61
 - 44
 - 59
-

Sual: «AR Gömrük Məcəlləsi» neçə maddədən ibarətdir? (Çəki: 1)

- 365
 - 469
 - 432
 - 244
 - 159
-

Sual: Aşağıdakı variantlardan hansı gömrük işinin strukturu olan bloklara aid deyildir? (Çəki: 1)

- Gömrük siyasəti
 - Gömrük tranziti
 - Gömrük rejimləri
 - Gömrük nəzarəti
 - Gömrük ödənişləri
-

Sual: Aşağıdakı variantlardan hansı gömrük işinin strukturu olan bloklara aid deyildir? (Çəki: 1)

- Gömrük sərhəddindən mal və nəqliyyat vasitələrinin keçirilməsi
 - Gömrük qaydalarının pozulması üzrə işlərin bağlanması
 - Gömrük statistikasını və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
 - Gömrük qaydalarının pozulması və ona görə məsuliyyətlər
 - Gömrük qaydalarının pozulması üzrə işlərin icraatı
-

Sual: Nə vaxt Azərbaycan SSRİ-nin 8 gömrük ərazisindən biri Zaqafqaziya dairəsinə daxil edilmişdir? (Çəki: 1)

- 12 noyabr 1920-ci ildə
 - 31 mart 1922-ci ildə
 - 5 may 1694-cü ildə
 - 18 oktyabr 1991-ci ildə
 - 10 noyabr 1930-cu ildə
-

Sual: Azərbaycan Respublikası Nazirlər Soveti tərəfindən "Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri haqqında" qərar nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- 4 yanvar 1993-cü ildə
 - 1 iyun 1992-ci ildə
 - 1 yanvar 1992-ci ildə
 - 1 iyun 1994-cü ildə
 - 1 iyul 1992-ci ildə
-

Sual: Dövlət Gömrük Komitəsinin normativ aktlarına aiddir? (Çəki: 1)

- təlimatlar, qətnamələr
- sərəncamlar, təlimatlar, metodik tövsiyələr
- sərəncamlar, qətnamələr
- qətnamələr, təlimatlar

Sual: Hansılar «Gömrük hüququ»nun prinsiplərinə aiddir (Çəki: 1)

- sistemlilik
 - bazar qanunlarına əsaslanmaq
 - ardıcıl gömrük tənzimlənməsi
 - qanunçuluq, beynəlxalq sazişlərə riayət etmək
 - beynəlxalq normalara riayət etmək, elmlilik
-

Sual: Nnormativ-hüquqi aktların içərisində üstün hesab edilir (Çəki: 1)

- qanunlar
 - AR Prezidentinin sərəncamları
 - Nazirlər Kabinetinin sərəncamları
 - nazirliklərin normativ aktları
 - Milli məclisin qərarları
-

Sual: AR «Əməliyyat axtarış fəaliyyəti haqqınd» qanunu neçənci ildə qəbul edilib (Çəki: 1)

- 1994
 - 1996
 - 1997
 - 1998
 - 1999
-

Sual: Dövlət Gömrük Komitəsinə əməliyyat-axtarış üzrə səlahiyyəti kim verir? (Çəki: 1)

- Dövlət Gömrük Komitəsi sədri
 - AR Prezidenti
 - AR Baş Naziri
 - AR Milli Məclisi
 - Ədliyyə Nazirliyi
-

Sual: «AR idxal-ixrac Qaydaları» neçənci ildə qəbul edilib (Çəki: 1)

- 1995
 - 1997
 - 1999
 - 1993
 - 1995
-

Sual: «AR Gömrük Məcəlləsi» neçə bölmədən ibarətdir (Çəki: 1)

- 15
 - 21
 - 18
 - 14
 - 19
-

Sual: «AR Gömrük Məcəlləsi» neçə fəsildən ibarətdir? (Çəki: 1)

- 77
- 41
- 58
- 44

Sual: AR Gömrük Məcəlləsi» neçə maddədən ibarətdir (Çəki: 1)

- 365
 - 469
 - 334
 - 244
 - 159
-

Sual: «AR Gömrük Məcəlləsi» nəyə qulluq edir? (Çəki: 1)

- gömrük işinin təşkilati-hüquqi əsasını müəyyənləşdirir
 - gömrük işinin iqtisadi əsasını müəyyənləşdirir
 - gömrük işinin hüquqi əsasını müəyyənləşdirir
 - gömrük işinin siyasi əsasını müəyyənləşdirir
 - bütün bəndlər
-

Sual: Aşağıdakılardan hansı gömrük hüququn mənbələri içərisində əsas hesab olunur (Çəki: 1)

- Mülki məcəllə
 - Azərbaycan Respublikasının Konstitusiyası
 - Antiinhisar qanunvericiliyi
 - Rəqabət məcəlləsi
 - Dövlət büdcəsi
-

Sual: Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ən yüksək qüvvəyə malik hesab edilir? (Çəki: 1)

- qanunlar
 - prezidentin fərmanları
 - hökumətin qərarları
 - nazirliklərin normativ aktları
 - idarələrin normativ aktları
-

Sual: Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır? (Çəki: 1)

- məhkəmə presedenti
 - normativ məzmunlu müqavilə
 - konsolidasiya
 - normativ-hüquqi akt
 - hüquqi adət
-

Sual: Konstitusiyaya əsasən Azərbaycan Respublikasının milli pul vahidi hansıdır? (Çəki: 1)

- dollar
 - yevro
 - rubl
 - manat
 - təngə
-

BÖLMƏ: 02#02

Ad	02#02
Suallardan	24
Maksimal faiz	24



Sual: Gömrük işinin strukturu neçə blokdan ibarətdir? (Çəki: 1)

- 13
- 10
- 12
- 11
- 14

Sual: Gömrük işi tənzimlənmə xüsuiyyətlərinə görə hüquq sahələrini əhatə edən neçə qrupa bölünür? (Çəki: 1)

- 4
- 5
- 2
- 3
- 6

Sual: Gömrük işi sahəsində ictimai münasibətlər onun strukturuna görə neçə qrupdan ibarətdir? (Çəki: 1)

- 9
- 15
- 12
- 8
- 14

Sual: Gömrük işində tariflərin alınması ilə bağlı hansı hüquq normaları tətbiq edilir? (Çəki: 1)

- vergi , inzibati, valyuta
- maliyyə, bank
- gömrük, büdcə
- A), B) bəndləri
- A), B), C) bəndləri

Sual: «Gömrük hüququ» nəyi tənzimləyir? (Çəki: 1)

- gömrük əməliyyatlarını
- gömrük işində yaranan münasibətləri
- gömrük sahəsində qanunpozmaları
- gömrük siyasətinin reallaşdırılmasını
- gömrük orqanlarının fəaliyyətini

Sual: Hansılar AR Dövlət Gömrük Komitəsinin normativ aktlarına aid deyil? (Çəki: 1)

- təlimatlar
- metodtik tövsiyələr
- sərəncamlar
- əmrlər
- qətnamələr

Sual: Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyi deyil? (Çəki: 1)

- Konstitusiyaya
 - qanunlar
 - Azərbaycan Respublikası Prezidentinin fərmanı
 - Nazirlər Kabinetinin qərarları
 - Bakı Baş Gömrük İdarəsinin qərarları
-

Sual: Gömrük hüququn mənbəyi öz ifadəsini tapa bilməz? (Çəki: 1)

- qanunlarda
 - prezident fərmanlarında
 - məhkəmə qətnamələrində
 - Nazirlər Kabinetinin qərarlarında
 - nazirlikərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında
-

Sual: Konstitusiyada qanunla müəyyən olunmaqla tam həcmdə və vaxtında ödənilməsi hər kəsin borcu hesab edilən nədir? (Çəki: 1)

- hərbi xidmət
 - maliyyə öhdəliyi
 - xidmətlərə görə dövlət ödənişləri
 - kamunal ödənişlər
 - gömrük vergiləri və başqa dövlət ödənişləri
-

Sual: Konstitusiyaya əsasən Azərbaycan Respublikasında...? (Çəki: 1)

- dövlət mülkiyyətinə üstünlük verilir
 - xüsusi mülkiyyətə üstünlük verilir
 - heç bir mülkiyyət növünə üstünlük verilmir
 - kollektiv mülkiyyətə üstünlük verilir
 - səhmdar mülkiyyətinə üstünlük verilir
-

Sual: Konstitusiyaya əsasən hər kəsin mülkiyyətində...? (Çəki: 1)

- daşınmaz əmlak ola bilər
 - daşınar əmlak ola bilər
 - mənzil ola bilər
 - daşınar və daşınmaz əmlak ola bilər
 - avtomobil ola bilər
-

Sual: Konstitusiyaya əsasən heç kəs...? (Çəki: 1)

- prezidentin fərmanı olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - Milli Məclisin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - prokurorun sanksiyası olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - İcra hakiminin əmri olmadan mülkiyyətindən məhrum edilə bilməz
-

Sual: Azərbaycan Respublikasının hökuməti dedikdə aşağıdakı orqan nəzərdə tutulur? (Çəki: 1)

- Azərbaycan Respublikasının Milli Məclisi
- Azərbaycan Respublikasının Prezidenti
- Azərbaycan Respublikasının Mərkəzi Bankı
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Ali Məhkəməsi

Sual: «AR Gömrük Məcəlləsi» nəyi müəyyən edir? (Çəki: 1)

- gömrük işinin iqtisadi əsasını
 - gömrük işinin təşkilati əsasını
 - gömrük işinin hüquqi əsasını
 - A), B) bəndləri
 - A), B), C) bəndləri
-

Sual: Gömrük sisteminin anlayışı nədir? (Çəki: 1)

- Dövlət orqanlarının gömrük qanunvericiliyi normaları, o cümlədən normativ hüquqi aktlar ilə tənzimlənən strukturdur
 - Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturları onların praktiki fəaliyyət formalarıdır
 - Gömrük siyasətini həyata keçirən gömrük orqanlarında dövlət ilə tənzimlənməsi
 - Gömrük orqanlarının gömrük keçirdiyi fəaliyyət formaları
 - Gömrük orqanlarının gömrük qaydalarının pozulmasına qarşı mübarizənin praktiki formaları
-

Sual: Gömrük sərhəddi anlayışı dedikdə nə başa düşülür? (Çəki: 1)

- Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, sərhəd boyu zonalar və yaşayış məntəqələrinin perimetirləridir
 - Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, həmçinin sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetirləri
 - Azərbaycan Respublikasının quru ərazisi, su sahələri, anbarlar, yollar və gömrük postlarının perimetirləridir
 - Azərbaycan Respublikasının quru və su sahələrinin hüdudlarının perimetirləridir
 - Gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirildiyi ərazi
-

Sual: Gömrük orqanları hansı orqanlardır? (Çəki: 1)

- Gömrük strukturlarında konstitusiyani həyata keçirən orqanlardır
 - Gömrük işini bilavasitə həyata keçirən icra hakimiyyəti, hüquq – mühafizə orqanıdır
 - Gömrük postlarında malların keçirilməsini tənzimləyən orqanlardır
 - Gömrük “Məcəlləsi” və “gömrük tarifi haqqında” qanunlar əsasında gömrük işini tənzimləyən orqanlardır
 - Gömrük orqanlarında dövlət xidmətinin təşkil edilməsini həyata keçirən orqandır
-

Sual: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nə vaxt və hansı Fərmanla yaradılıb? (Çəki: 1)

- 30 dekabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidentinin 561 sayılı Fərmanı ilə
 - 30 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 561 sayılı Fərmanı ilə
 - 20 yanvar 1991-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 562 sayılı Fərmanı ilə
 - 10 dekabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 563 sayılı Fərmanı ilə
 - 30 yanvar 1995-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 568 sayılı Fərmanı ilə
-

Sual: Fərdi hüquqi aktlar nədir? (Çəki: 1)

- Milli Məclisin qərarları
 - Gömrük Komitəsinin, yerli gömrük orqanlarının verdiyi əmrləri
 - Nazirlər Kabinetinin qərarları
 - Prezidentin, Baş nazirin və gömrük Komitəsinin əmrləri B
 - Məhkəmələrin çıxardığı qərarlar
-

Sual: AR qanunvericiliyinə əsasən vətəndaşların hüquqları hansılardır? (Çəki: 1)

- a) vergiləri ödəməyə məcbur edilə bilməz
- zorla işlədilər və əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz
- hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmri ilə əlaqədar işlədilər bilməz
- məhkəmə qərarı əsasında məcburi əməyə cəlb edilə bilməz
- fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürülə bilməz

Sual: Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi hansılar qadağan edilmir? (Çəki: 1)

- avro
- dollar
- manat
- lirə
- rubl

Sual: Azərbaycan Respublikasının Mərkəzi Bankı nə cəyildir? (Çəki: 1)

- kommersiya bankı
- mərkəzi dövlət orqanı
- təsərrüfat subyekti
- parlamentin orqanı
- mərkəzi icra orqanı

Sual: Gömrük hüququn mənbəyi öz ifadəsini tapa bilməz? (Çəki: 1)

- qanunlarda
- prezident fərmanlarında
- məhkəmə qətnamələrində
- Nazirlər Kabinetinin qərarlarında
- nazirliyin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında

Sual: Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyidir? (Çəki: 1)

- Konstitusiya qüvvəli aktlar
- Nazirlər Kabinetinin əmrləri
- AR Prezidentinin əmrləri
- qanunlar, Nazirlər Kabinetinin qərarları, AR Prezidentinin fərmanı
- Bakı Baş Gömrük İdarəsinin qərarları

BÖLMƏ: 03#01

Ad	03#01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: AR Dövlət Gömrük Komitəsinin Mərkəzi aparatı hansı tarixdə yaranıb? (Çəki: 1)

- 2000-10-30
- 1992-11-30

- 1999-12-30
 - 1998-09-30
 - 2001-10-30
-

Sual: Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə əsasən vəzifəli şəxsin neçə hüququ var? (Çəki: 1)

- 14
 - 15
 - 10
 - 13
 - 16
-

Sual: YGB-nin neçə qrafası var? (Çəki: 1)

- 37
 - 45
 - 42
 - 58
 - 36
-

Sual: Gömrük tarif dərəcələrini kim müəyyən edir? (Çəki: 1)

- AR Milli Məclisi
 - AR Dövlət Gömrük Komitəsinin
 - AR Prezidenti
 - AR Maliyyə Nazirliyi
 - AR Nazirlər Kabineti
-

Sual: Aşağıdakılardan hansı gömrük hüququnun prinsipi deyil? (Çəki: 1)

- qanunçuluq
 - demokratiklik
 - humanizm
 - əhatəli və aydın gömrük tənzimlənməsi
 - gömrük hüququnun vasitə və alətlərinin səmərəli təminatı
-

Sual: Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər? (Çəki: 1)

- dövlətin idarəetmə mexanizminin əsasıdır
 - yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
 - iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
 - ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir
 - iqtisadiyyatın mühafizə olunmasıdır
-

Sual: Gömrük hüququ? (Çəki: 1)

- istehsal proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunların
 - bölgü proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunlardır
 - beynəlxalq münasibətlər proseslərində baş verən ictimai münasibətləri
 - mübadilə proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq
 - istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq
-

Sual: Neoinstitusionalizm nəzəriyyəsi baxımından «Gömrük hüququ» hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir? (Çəki: 1)

- “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - “Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - “İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - “Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - “Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
-

Sual: “İqtisadi hüquq” sahəsində ilkin tədqiqatlar kimə məxsusdur? (Çəki: 1)

- A. Smitə
 - C.M. Keynsə
 - A. Marşala
 - D. Rikardoya
 - R.A. Poznerə
-

Sual: Gömrük hüququnun tədqiqi zamanı “davranış hipotezi”nin mənbəyi kimi iqtisadiyyatın əsas götürülməsi fikri kimə məxsusdur? (Çəki: 1)

- L.A. Kornauzerə
 - C.M. Keynsə
 - R.A. Poznerə
 - P. L. Samuelsona
 - R.S. Kouza
-

Sual: Gömrük hüququnun əsas məqsədlərindən deyil? (Çəki: 1)

- Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılması üçün maliyyə təminatı yaratmaq
 - gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün, gömrük və
 - gömrük siyasətinin həyata keçirilməsi üçün optimal və daha çox demokratik
 - ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı məqsədilə
 - Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını
-

Sual: Gömrük hüququ nədən ibarətdir (Çəki: 1)

- istehsalda tətbiq edilən qanunların toplusudur
 - bölgü proseslərində tətbiq edilən qanunlardır
 - beynəlxalq münasibətlərdə tətbiq edilən hüquq normalarının məcmusudur
 - mübadilə proseslərində tətbiq edilən hüquq normalarıdır
 - istehlak proseslərində tətbiq edilən hüquq normalarının məcmusudur
-

Sual: «Gömrük hüququ» hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir (Çəki: 1)

- “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
-

Sual: Hansılar gömrük hüququnun əsas məqsədlərindən deyil? (Çəki: 1)

- gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün səmərəli fəaliyyət şəraiti yaratmaq
- səmərəli işləyən gömrük sistemi yaratmaq
- gömrük qanunvericiliyində nəzərdə tutulan sabit hüquqi təminat yaratmaq
- dövlət büdcəsinin artımına maliyyə təminatı yaratmaq
- ilk üç bənd


Sual: Aşağıdakılardan hansı gömrük hüququnun prinsipləri sayılır? (Çəki: 1)

- qanunçuluq
 - demokratiklik
 - əhatəli və aydın gömrük tənzimlənməsi
 - humanizm
 - ilk üç bənd
-

Sual: Aşağıdakılardan hansı iqtisadi hüquqa aiddir? (Çəki: 1)

- sahibkarlıq hüququ
 - gömrük hüququ
 - maliyyə hüququ
 - vergi hüququ
 - bütün bəndlər
-

BÖLMƏ: 03#02

Ad	03#02
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Gömrük hüquq münasibətləri hansı münasibətlərə aiddir? (Çəki: 1)

- hüquq normaları ilə tənzimlənən ictimai münasibətlər
 - iqtisadi münasibətlər
 - iqtisadi-hüquqi münasibətlər
 - inzibati münasibətlər
 - ictimai münasibətlərə
-

Sual: AR Dövlət Gömrük Komitəsinin Əsasnaməsi hansı tarixdə qəbul edilib? (Çəki: 1)

- 2002-11-25
 - 1999-12-10
 - 1997-12-30
 - 1998-10-27
 - 2001-08-23
-

Sual: «Gömrük Məcəlləsinə» görə gömrük qaydalarının pozulmasının neçə növü var? (Çəki: 1)

- 40
 - 47
 - 30
 - 33
 - 42
-

Sual: Bunlardan hansı gömrük rejiminin 2-ci qrupuna aid deyil? (Çəki: 1)

- malların emalı
- sərbəst gömrük zonası
- təkrar idxal

- tranzit
 - müvəqqəti ixrac
-

Sual: YGB-nin neçə bloku var? (Çəki: 1)

- 7
 - 5
 - 4
 - 8
 - 6
-

Sual: Hansı xarakterli gömrük hüquq münasibətləri mövcud deyil? (Çəki: 1)

- icazə
 - istiqmətləndirici
 - qadağan
 - öhdəlik
 - icazə-öhdəlik
-

Sual: Hansılar AR Dövlət Gömrük Komitəsinin normativ aktlarına aid deyil? (Çəki: 1)

- təlimatlar
 - metodtik tövsiyələr
 - əmrlər
 - sərəncamlar
 - qətnamələr
-

Sual: Bunlardan hansı gömrük rejiminin 1-ci qrupuna aid deyil? (Çəki: 1)

- sərbəst dövriyyə üçün buraxılış
 - sərbəst anbar
 - təkrar idxal
 - təkrar ixrac
 - ixrac
-

Sual: "İqtisadiyyat və hüquq" (Economy and Law) kontekstində "hüquq" necə xarakterizə olunur? (Çəki: 1)

- institusionalizmin əsas istiqamətlərindən biri kimi
 - klassizmin əsas istiqamətlərindən biri kimi
 - keynsçiliyin əsas istiqamətlərindən biri kimi
 - liberalizmin əsas istiqamətlərindən biri kimi
 - marksizmin əsas istiqamətlərindən biri kimi
-

Sual: "Gömrük hüququ" sahəsində fundamental tədqiqatların əlaqəsi yoxdur? (Çəki: 1)

- iqtisadi nəzəriyyə ilə
 - mülki hüquq nəzəriyyəsi ilə
 - psixologiya nəzəriyyəsi ilə
 - institusional iqtisadiyyatla
 - transaksiya xərcləri nəzəriyyəsi ilə
-

Sual: «Gömrük tarifi haqqında» AR Qanunu neçənci ildə qəbul edilib? (Çəki: 1)

- 2000
- 1995

- 1997
 - 1998
 - 2001
-

Sual: «Gömrük tarifi haqqında» AR Qanunun neçə fəsildən ibarətdir? (Çəki: 1)

- 5
 - 7
 - 4
 - 11
 - 9
-

Sual: Gömrük proseslərinin hüquqi tənzimləməsində ən çox istifadə edilən mexanizm hansıdır (Çəki: 1)

- güzəştlərin verilməsi
 - fəaliyyət sərbəstliyinin verilməsi
 - cəza tədbirlərinin görülməsi
 - departasiya
 - hüquqi statusun dəyişdirilməsi
-

Sual: Gömrük proseslərində hüququn iqtisadi funksiyası nədən ibarətdir? (Çəki: 1)

- siyasi münasibətlərdəki rolu ilə əlaqədardır
 - ictimai münasibətlərdəki rolu ilə əlaqədardır
 - sosial münasibətlərdəki rolu ilə əlaqədardır
 - iqtisadi münasibətlərdəki rolu ilə əlaqədardır
 - mədəni münasibətlərdəki rolu ilə əlaqədardır
-

Sual: Gömrük proseslərinin hüquqi tənzimlənməsi necə xarakterizə olunur? (Çəki: 1)

- insanların davranışlarına parlamentin tənzimləyici təsirinin nəticəsidir
 - insanların davranışlarına prezidentin tənzimləyici təsirinin nəticəsidir
 - insanların davranışlarına normativ aktların tənzimləyici təsirinin nəticəsidir
 - insanların davranışlarına məhkəmənin tənzimləyici təsirinin nəticəsidir
 - insanların davranışlarına prokurorluğun tənzimləyici təsirinin nəticəsidir
-

Sual: Gömrük proseslərinin hüquqi tənzimlənməsində dispoitiv metodlar nəyi bildirir (Çəki: 1)

- hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məcburiliyi
 - hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin sərbəstliyi
 - hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məhdudluğu
 - hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin zəruriliyi
 - hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin alternativliyi
-

Sual: Gömrük proseslərinin hüquqi tənzimlənməsində imperativ metodlar nəyi bildirir (Çəki: 1)

- məcburetmə və zor tətbiq etmə üsulları
 - məcburetmə və güzəşt üsulları
 - məcburetmə və səlahiyyətvermə üsulları
 - məcburetmə və qadağanetmə üsulları
 - məcburetmə və göstəriş üsulları
-

Sual: Gömrük proseslərinin hüquqi tənzimlənməsində xüsusi metodlar hansılardır (Çəki: 1)

- imperativ və direktiv metodlar

- imperativ və dispozitiv metodlar
 - dispozitiv və dolayı metodlar
 - imperativ və birbaşa metodlar
 - iselektiv və dispozitiv metodlar
-

Sual: Gömrük hüququnun ilkin rüşeymləri harada formalaşmışdır? (Çəki: 1)

- Sovet hüququnda
 - Yəhudi hüququnda
 - İslam hüququnda
 - Roma hüququnda
 - Xristian hüququnda
-

Sual: «Gömrük tarifi haqqında» AR Qanunun strukturu? (Çəki: 1)

- 5 fəsil 27 maddə
 - 7 fəsil 37 maddə
 - 4 fəsil 35 maddə
 - 11 fəsil 39 maddə
 - 9 fəsil 31 maddə
-

Sual: 1995-ci ildə hansı qanunu qəbul edilib? (Çəki: 1)

- «Gömrük rüsumları haqqında» AR Qanunu
 - «Gömrük tarifi haqqında» AR Qanunu
 - AR «Gömrük Məcəlləsi»
 - «Gömrük rejimləri haqqında» AR Qanunu
 - «Gömrük rəsmiləşdirilməsi» AR Qanunu
-

Sual: Gömrük hüquq münasibətləri hansı münasibətlərə aiddir? (Çəki: 1)

- iqtisadi münasibətlər
 - hüquqi münasibətlər
 - iqtisadi-hüquqi münasibətlər
 - iqtisadi-hüquqi münasibətlər
 - inzibati münasibətlər
-

Sual: Gömrük hüququ"nun hansı nəzəriyyə ilə əlaqəsi yoxdur? (Çəki: 1)

- Keyns nəzəriyyəsi
 - mülki hüquq nəzəriyyə
 - psixologiya nəzəriyyəsi
 - neoinstutsializm
 - iqtisadi nəzəriyyə ilə
-

Sual: Gömrük proseslərinin hüquqi tənzimlənməsinin subyektini kim çıxış edir? (Çəki: 1)

- iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi şəxslər
 - iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslər? dövlətin iqtisadi institutları
 - iqtisadi fəaliyyətlə məşğul olan bütün fiziki şəxslər
 - iqtisadi fəaliyyətlə məşğul olan dövlətin iqtisadi institutları
 - iqtisadi fəaliyyətlə məşğul olan bütün sahibkarlar
-

Sual: Gömrük hüquq münasibətləri əsasən hansı xarakterli olur? (Çəki: 1)

- icazə

- öhdəlik
 qadağan
 heç biri
 hamısı

BÖLMƏ: 04#01

Ad	04#01
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: AR Dövlət Gömrük Komitəsinin Əsasnaməsi neçənci ildə qəbul edilib? (Çəki: 1)

- 2002
 1999
 1997
 1998
 2001

Sual: Gömrük hüququnun əsas məqsədlərindən deyil? (Çəki: 1)

- Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılması üçün maliyyə təminatı yaratmaq
 gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün, gömrük və
 gömrük siyasətinin həyata keçirilməsi üçün optimal və daha çox demokratik
 ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı məqsədilə]
 Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını

Sual: «Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları» barədə normativ akt haçan qəbul edilib? (Çəki: 1)

- 1999-12-30
 1999-11-23
 1995-12-10
 1998-06-21
 1998-05-27

Sual: «Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları» barədə normativ akt kim tərəfindən qəbul edib? (Çəki: 1)

- AR Milli Məclisin sədri
 AR Nazirlər Kabineti
 AR Baş Naziri
 AR Prezidenti
 Dövlət Gömrük Komitəsinin sədri

Sual: Dövlət Gömrük Komitəsinin sədri vəzifəyə kim tərəfindən təyin edilir? (Çəki: 1)

- AR Milli Məclisin sədri
 AR Nazirlər Kabineti
 AR Baş Naziri

- AR Prezidenti
 - Dövlət Gömrük Komitəsinin sədri
-

Sual: Qanunvericiliyə əsasən Dövlət Gömrük Komitəsinin sədri neçə səlahiyyətə malikdir? (Çəki: 1)

- 12
 - 21
 - 15
 - 11
 - 19
-

Sual: Gömrük orqanının vəzifəli şəxsinin hüququ hansı normativ akta əsasən verilib? (Çəki: 1)

- AR Konstitusiyası
 - AR Gömrük Məcəlləsi
 - AR Prezidentinin fərmanı
 - AR Nazirlər Kabinetinin qərarı
 - Gömrük Komitəsinin sədri
-

Sual: Qanunvericiliyə əsasən gömrük orqanının vəzifəli şəxsinin neçə vəzifəsi var? (Çəki: 1)

- 12
 - 10
 - 7
 - 6
 - 9
-

Sual: AR Dövlət Gömrük Komitəsinin Mərkəzi aparatı hansı tarixdə yaranıb? (Çəki: 1)

- 2000-10-30
 - 1992-11-30
 - 1999-12-30
 - 1998-09-30
 - 2001-10-30
-

Sual: Gömrük işini həyata keçirən yerli orqanın Əsasnaməsi kim tərəfindən təsdiq edilir? (Çəki: 1)

- AR Milli Məclisi
 - AR Nazirlər Kabineti
 - AR Baş Naziri
 - AR Prezidenti
 - Dövlət Gömrük Komitəsinin sədri
-

Sual: Daşıyıcı dedikdə nə başa düşülür? (Çəki: 1)

- Malları keçirən şəxs və malların mülkiyyətçisi
 - Müəyyən haqq almaqla mallara dair gömrük rəsmiləşdirilməsini həyata keçirən şəxs
 - Gömrük rəsmiləşdirilməsi məqsədilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs
 - Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs
 - Xüsusi səlahiyyətli gömrük işçisi
-

Sual: AR Dövlət Gömrük Komitəsi haçan yaradılıb? (Çəki: 1)

- 0.10.1993
 - 1992-11-30
 - 1992-12-30
 - 1993-09-30
 - 1992-10-30
-

Sual: Gömrük proseslərində ƏDV hansı sənədə əsasən tətbiq edilir? (Çəki: 1)

- Gömrük Məcəlləsi
 - Əlavə dəyər haqqında» AR Qanunu
 - « Gömrük tarifi haqqında» AR Qanunu
 - Vergi Məcəlləsi
 - Mülki Məcəllə
-

Sual: «Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» normativ aktı kim qəbul edib? (Çəki: 1)

- AR Milli Məclisin sədri
 - AR Nazirlər Kabineti
 - AR Baş Naziri
 - AR Prezidenti
 - Dövlət Gömrük Komitəsinin sədri
-

Sual: «Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» normativ akt haçan qəbul edilib? (Çəki: 1)

- 1997-10-04
 - 1999-11-23
 - 1996-06-22
 - 1998-09-21
 - 1995-11-15
-

Sual: Gömrük işi sahəsində D.G.K. hansı normativ aktlar verə bilər? (Çəki: 1)

- 1)Qərarlar; 2)Sərəncamlar; 3)Göstərişlər; 4)Fərdi aktlar; 5)Tövsiyyələr;
 - 1)Əmr və sərəncamlar; 2)Təlimatlar; 3)Ümumi və müvəqqəti qaydalar; 4)Metodiki tövsiyyələr 5)Göstərişlər;
 - 1)Əmr və sərəncamlar; 2)Tövsiyyələr; 3)Hüquqi aktlar; 4)Nizamnamələr; 5)Qaydal
 - 1)Məcəllələr; 2)Sərəncamlar; 3)Aktlar; 4)Əmrlər; 5)Qaydalar;
 - 1)Tövsiyyələr; 2)Nizamnamələr; 3)Əmrlər; 4)Qaydalar; 5)Sərəncamlar
-

Sual: Gömrük hüququnun mənbələri hansılardır? (Çəki: 1)

- Nazirlər kabineti tərəfindən verilən hüquqi normalar toplusudur
 - Dövlət idarəetmə orqanları tərəfindən verilən hüquqi normalar toplusudur
 - Milli Məclis tərəfindən verilən normalarıdır
 - Prezident tərəfindən verilən hüquq normalarıdır
 - Qeyri-hökumət orqanları tərəfindən qəbul edilən qərarlar
-

Sual: Gömrük mənbələrinə aşağıdakı sütunlardan hansı aiddir? (Çəki: 1)

- 1)Aktlar; 2)Sərəncamlar; 3)Göstərişlər; 4)Adətlər;
- 1)Konstitusiya; 2)Qanunlar; 3)Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, habelə Nazirlər Kabinetinin sərəncam və qərarları; 4)Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları;

- 1)onstitusiya; 2)Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları; 3)Məcəllələr; 4) Gömrük Məcəlləsi;
- 1)Konstitusiya; 2)Mülki Məcəllə; 3)Gömrük Məcəlləsi; 4)Vergi Məcəlləsi;
- 1)Müasir Qanunlar; 2)Tarixi sənədlər; 3)Adətlər; 4)Məcəllələr;
-

Sual: Gömrük ödəmələri hansı vəsaitdir? (Çəki: 1)

- Mal və nəqliyyat vasitələri üçün vergi orqanlarının aldığı pul vəsaitləridir
- Mal və nəqliyyat vasitələrini keçirən şəxslərdən gömrük orqanı işçilərinin aldığı pul vəsaitləridir
- Fiziki şəxslərdən alınan xüsusi vergi pul vəsaitləridir
- Yalnız nəqliyyat vasitələri üçün alınan pul vəsaitləridir
- Xüsusi (lisenziya) tələb edən mallar üçün fiziki və hüquqi şəxslər üçün alınan pul vəsaitləridir
-

Sual: Sadələşdirilmiş qaydada gömrük nəzarəti nə vaxt tətbiq olunur? (Çəki: 1)

- Fiziki şəxslər qismən ya tamamilə gömrük nəzarəti formalarının müəyyən növündən azad edilir
- Fiziki şəxslər tərəfindən keçirilən mal və nəqliyyat vasitələrinin, “sərbəst dövriyyə üçün buraxılış”, “ixrac” və “müvəqqəti idxal (ixrac)” kimi gömrük rejimi zamanı tətbiq olunur
- Xüsusi yazılı blankalardan istifadə etməklə fiziki şəxslərdən malların keçirilməsi zamanı tətbiq olunur
- Ancaq gəmilərin getməsi zamanı mal və nəqliyyat vasitələrindən və fiziki şəxslərdən alınan vergilərin sadələşdirilmiş formasıdır
- Fiziki şəxslər tərəfindən keçirilən mal və nəqliyyat vasitələrinin “tranzit”, “sərbəst anbar”, “gömrük ərazisində emal” kimi rejimlər altına düşdükdə tətbiq olunur
-

Sual: Gömrük öhdəliyinin yerinə yetirilməsi başqa şəxsin üzərinə qoyula bilərmi? (Çəki: 1)

- bəli;
- xeyir;
- ümumi təsərrüfatı birgə idarə edən yaxın qohumların üzərinə qoyula bilər;
- yalnız ərin (arvadın) üzərinə qoyula bilər;
- qonşuların.
-

Sual: Hansı fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər? (Çəki: 1)

- fərdi sahibkarlar;
- . rezident və qeyri-rezident fiziki şəxslər;
- pensiyaçıları;
- əcnəbilər;
- işləyən fiziki şəxslər.
-

Sual: Fiziki şəxslər kimlərdir? (Çəki: 1)

- Azərbaycan Respublikasının vətəndaşı;
- Azərbaycan Respublikasının vətəndaşı,əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- hüquqi şəxs olmayan istənilən şəxs;
- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
- vətəndaşlığı olmayan istənilən şəxs;
-

Sual: Dövlət vergi orqanlarına hansılar aiddir? (Çəki: 1)

- Vergilər və Maliyyə Nazirliyi;
- Vergilər Nazirliyi və bilavasitə ona tabe olan vergi orqanları;

- Vergilər Nazirliyi və Gömrük Komitəsi;
 - Vergilər Nazirliyi və bələdiyyələrin uyğun vergi idarələri;
 - Vergilər və İqtisadi İnkişaf Nazirliyi.
-

Sual: Hansı halda vergi ödəyicisinin əmlakı siyahıya alınabilir? (Çəki: 1)

- vergi öhdəliyi gəsdən yerinə yetirilmədikdə;
 - vergi öhdəliyi qanunla müəyyən olunmuş müddətdə yerinə yetirilmədikdə;
 - məhkəmənin uyğun qərarı olduqda;
 - Nazirlər Kabinetinin qərarı olduqda;
 - vergi öhdəliyi üzrə borc şərti maliyə vahidinin min mislindən çox olduqda.
-

Sual: Gömrük agentindən fərqli vergi agenti kimdir? (Çəki: 1)

- verginin birbaşa və dolayı olmasından asılı olmayaraq, vergini dövlətə köçürməyə məsuliyyət daşıyan şəxsdir;
 - Müvafiq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir;
 - öz vəsaitləri hesabına üzərinə vergi ödəmək öhdəliyi qoyulmuş şəxsdir;
 - vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi ödəyicisindən tutmağa və dövlətin tələbatlarına uyğun olaraq xərcləyən şəxsdir;
 - köçürməyə məsuliyyət daşıyan şəxsdir.
-

Sual: Neçənci ildə «Dövlət Gömrük Komitəsinin sistemində daxil olan gömrük orqanları və təşkilatları» barədə normativ akt qəbul edilib? (Çəki: 1)

- 1991
 - 1999
 - 1997
 - 1998
 - 1995
-

Sual: Hansı normativ akta əsasən gömrük orqanının vəzifəli şəxsinə səlahiyyətlər verilib (Çəki: 1)

- AR Nazirlər Kabinetinin qərarı
 - AR Gömrük Məcəlləsi
 - AR Prezidentinin fərmanı
 - AR Konstitusiyası
 - Gömrük Komitəsinin qərarı
-

Sual: AR Dövlət Gömrük Komitəsi neçənci ildə yaradılıb? (Çəki: 1)

- 1992
 - 1993
 - 1991
 - 1994
 - 1990
-

Sual: Hansı qanuna əsasən gömrük proseslərində ƏDV tətbiq edilir? (Çəki: 1)

- AR Vergi Məcəlləsi
- «Əlavə dəyər haqqında» AR Qanunu
- «Gömrük tarifi haqqında» AR Qanunu
- AR Gömrük Məcəlləsi
- AR Mülki Məcəlləsi

Sual: Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil (Çəki: 1)

- ali icra hakimiyyəti orqanı
- yerli özünüidarəetmə orqanı
- yuxarı icra hakimiyyəti orqanı
- mərkəzi icra hakimiyyəti orqanı
- yerli icra hakimiyyəti orqanı

BÖLMƏ: 04#02

Ad	04#02
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: AR Dövlət Gömrük Komitəsinin Əsasnaməsi hansı tarixdə qəbul edilib? (Çəki: 1)

- 2002-11-25
- 1999-12-10
- 1997-12-30
- 1998-10-27
- 2001-08-23

Sual: «Gömrük tarifi haqqında» AR Qanunu neçənci ildə qəbul edilib? (Çəki: 1)

- 2000
- 1995
- 1997
- 1998
- 2001

Sual: «Gömrük tarifi haqqında» AR Qanunun neçə fəsildən ibarətdir? (Çəki: 1)

- 5
- 7
- 4
- 11
- 9

Sual: «Gömrük tarifi haqqında» AR Qanunu neçə maddədən ibarətdir? (Çəki: 1)

- 45
- 37
- 24
- 31
- 29

Sual: Gömrük hüququnun sistemində daxildir? (Çəki: 1)

- xüsusi və fərdi hissə
- ümumi və xüsusi hissə
- əsas və əlavə hissə

- məcəllə və qanun hissə
 - konstitusion və qanunvericilik hissə
-

Sual: Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyi deyil? (Çəki: 1)

- Konstitusiya
 - qanunlar
 - Azərbaycan Respublikası Prezidentinin fərmanı
 - Nazirlər Kabinetinin qərarları
 - Bakı Baş Gömrük İdarəsinin qərarları
-

Sual: Gömrük işində tariflərin alınması ilə bağlı hansı hüquq normaları tətbiq edilir? (Çəki: 1)

- vergi , inzibati, valyuta
 - maliyyə, bank
 - gömrük, büdcə
 - vergi.inzibati.valyuta.maliyye.bank
 - hamisi
-

Sual: Dövlət Gömrük Komitəsi aşağıdakı məqsədlə yaradılır? (Çəki: 1)

- dövlət büdcəsinin formalaşdırılması məqsədilə
 - dövlət formasının qorunub saxlanması məqsədilə
 - səlahiyyətləri daxilində dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə
 - dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə
 - dövlət mülkiyyətinin şzəlləşdirilməsi məqsədilə
-

Sual: Azərbaycan Respublikasının hökuməti səlahiyyətlərini kimicra edir (Çəki: 1)

- Azərbaycan Respublikasının Milli Məclisi
 - Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərbaycan Respublikasının Ali Məhkəməsi
-

Sual: DGK-si hansı məqsədlə yaradılır (Çəki: 1)

- dövlət büdcəsinin formalaşdırılması məqsədilə
 - dövlət formasının qorunub saxlanması məqsədilə
 - dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə
 - dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə
 - dövlət mülkiyyətinin şzəlləşdirilməsi məqsədilə
-

Sual: DGK-in səlahiyyəti nə ilə məhdudlaşır? (Çəki: 1)

- yerləşdiyi ərazi ilə
 - hakimiyyət qolu ilə
 - təsərrüfat fəaliyyəti ilə
 - aid olduğu sahə ilə
 - iqtisadi struktur ilə
-

Sual: Yerli icra hakimiyyəti orqanı hesab edilir (Çəki: 1)

- Milli Məclis
- Naxçıvan MR Nazirlər Kabineti
- İqtisad Məhkəməsi

- Bakı ş.İcra Hakimiyyəti
 - Abşeron rayon bələdiyyəsi
-

Sual: Yuxarı icra hakimiyyəti orqanı hesab edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Parlamenti
 - Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Ali Məhkəməsi
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
-

Sual: Ali icra hakimiyyəti orqanı hesab edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Parlamenti
 - Azərbaycan Respublikasının Hökuməti
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi
-

Sual: DGK-si hansı icra hakimiyyəti orqanı hesab edilir (Çəki: 1)

- ali
 - yuxarı
 - mərkəzi
 - yerli icra hakimiyyəti
 - bələdiyyə orqanı
-

Sual: Hansı dövlət qurumları mərkəzi icra hakimiyyəti orqanı hesab edilir (Çəki: 1)

- Prezident
 - Nazirlər Kabineti
 - nazirliklər və dövlət komitələri
 - yerli icra hakimiyyətləri
 - bələdiyyə orqanları
-

Sual: Aşağıdakılardan hansı gömrük hüquq norması formalaşdırır bilər? (Çəki: 1)

- Azərbaycan Respublikasının Milli Məclisi
 - Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərbaycan Respublikasının Baş Praturoru
 - ilk üç bənd
-

Sual: Dövlət Gömrük Komitəsi yaradılmasında başlıca məqsəd (Çəki: 1)

- dövlət büdcəsinin formalaşdırılması
 - dövlət formasının qorunub saxlanması məqsədilə
 - gömrük siyasətinin həyata keçirilməsi
 - iqtisadi siyasətinin həyata keçirilməsi
 - dövlət mülkiyyətinin qorunması
-

Sual: Neçənci ildə AR Dövlət Gömrük Komitəsi in Əsasnaməsi qəbul edilib? (Çəki: 1)

- 1998
- 1995
- 1997

1999

2000

Sual: Hansı fəaliyyət gömrük işində əsas hesab edilir? (Çəki: 1)

- dövlətin gömrük proseslərinə müdaxiləsinin hüdudunun gözlənilməsi
- dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
- dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi inteqrasiya
- qiymətlərin səviyyəsinin tənzimlənməsi

BÖLMƏ: 05#01

Ad	05#01
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Açıq tipli müvəqqəti saxlanma anbarı hansı mallar üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- İstənilən mallar
- Müəyyən şəxslərin malları
- İstənilən şəxslərin istənilən malları
- Xüsusi şərait tələb edən Xüsusi kateqoriyalı mallar
- Avtomobil nəqliyyatı üçün

Sual: Aparma (ixrac) zamanı mal və nəqliyyat vasitələrinə dair gömrük nəzərinin başlanması? (Çəki: 1)

- Mal və nəqliyyat vasitələrinin gömrük orqanlarına təqdim olunduğu an
- Mal və nəqliyyat vasitələrinə dair sənədlərin gömrük orqanlarına təqdim olunduğu an
- Gömrük bəyannaməsinin qəbul edildiyi an
- Gömrük nəzarəti zonasına daxil olduğu an
- Mal və nəqliyyat vasitələri gömrükxanaya daxil olduğu vaxtdan

Sual: BYD ilə daşımalar zamanı göndəron və təyinat gömrük orqanlarının orqanlarının cəmi sayı neçə ola bilər? (Çəki: 1)

- 3
- 5
- 4
- 2
- 8

Sual: Qeyri-rezident fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənəddə iki toqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə qeydlər olduqda daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gəldikdə hansı həcmdə ailə üçün zəruri oşyaları gömrük güzəştləri edilməklə özü ilə gətirə bilər? (Çəki: 1)

- 10000 ABŞ dolları
- 1000 ABŞdolları
- 20000 ABŞ dolları

- 200 ABŞ dolları
 - 800 ABŞ dolları
-

Sual: Fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi hansı sənədlə həyata keçirilir? (Çəki: 1)

- GMO ilə
 - Kassa mədaxil orderi» ilə
 - «Kasa məxaric orderi» ilə
 - GDB ilə
 - Nəqliyyat vasitələrinin texiki şəhadətnaməsi ilə
-

Sual: Hansı hallarda gömrük bəyannaməsi deklaranta qaytarılır? (Çəki: 1)

- müvəqqəti gətirilən mallar olduqda, müşayət olunan baqaj gətirildikdə
 - müşayət olunan və olunmayan baqaj gətirildikdə
 - müşayət olunan baqaj gətirildikdə, gətirdiyi nəğd xarici valyutanı aparmaq üçün
 - müvəqqəti gətirilən mallar olduqda, gətirdiyi nəğd xarici valyutanı aparmaq üçün
 - Deklarant tələb etdikdə
-

Sual: Daimi yaşayış məqsədilə Azərbaycan Respublikası ərazisinə köçüb gələn fiziki şəxslər tərəfindən hansı növ avtonəqliyyat vasitələri heç bir rüsum ödənilmədən gətirilə bilər? (Çəki: 1)

- fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtilə bütün növ nəqliyyat vasitələri
 - fiziki şəxsin ən azı bir təqvim ili xarici ölkədə yaşaması şərtilə bütün növ nəqliyyat vasitələri
 - fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtilə yalnız 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri
 - fiziki şəxsin xarici ölkədə yaşama müddətindən asılı olmayaraq 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri
 - Ən azı altı il şəxsin istifadəsində olan avtomobillər
-

Sual: Daşıyıcı dedikdə nə başa düşülür? (Çəki: 1)

- Malları keçirən şəxs və malların mülkiyyətçisi
 - Müəyyən haqq almaqla mallara dair gömrük rəsmiləşdirilməsini həyata keçirən şəxs
 - Gömrük rəsmiləşdirilməsi məqsədilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs
 - Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs
 - Xüsusi səlahiyyətli gömrük işçisi
-

Sual: Gömrük orqanlarının əsas vəzifələri aşağıdakı bəndlərdən hansında tam ifadə olunmuşdur? (Çəki: 1)

- Daxili bazarın qorunması, gömrük nəzarəti və tənzimləmə vasitələrindən istifadənin təmin olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, iqtisadi siyasətdən irəli gələn digər vəzifələrin həyata keçirilməsi
 - Bütün sahələrə dair qanun pozuntularına qarşı mübarizə aparmaq, iqtisadi siyasətdən irəli gələn vəzifələri həyata keçirmək
 - Daxili bazarı qorumaq, qaçaqmalçılığa və digər qanun pozuntularına qarşı statistik məlumatların analiz olunması, gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması
 - Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, gömrük rüsum dərəcələrinin müəyyən olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
 - Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, xarici iqtisadi əlaqələrin yaradılması
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhəddi dedikdə nə başa düşülür? (Çəki: 1)

- Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları
 - Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölinəsi və onların üzərindəki hava məkanı
 - Azərbaycan Respublikasının Ermənistanla sərhəd olan hissəsindən başqa bütün sərhədləri
 - Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, həmçinin gömrük zonalarının və sərbəst anbarların perimetrleri
 - Gömrük nəzarəti aparılan ərazi
-

Sual: Gömrük rejimləri malların hərəkət istiqamətinə görə neçə yerə bölünür? (Çəki: 1)

- İdxal, ixrac
 - Müvəqqəti idxal, idxal, emal, anbar, ixrac, müvəqqəti ixrac, tranzit
 - Təkrar idxal, idxal, ixrac, təkrar ixrac, tranzit
 - İdxal, tranzit, ixrac
 - Təkrar idxal, təkrar ixrac
-

Sual: Neçə növ emal gömrük rejimi vardır? (Çəki: 1)

- 2
 - 1
 - 3
 - 4
 - 6
-

Sual: Qısa bəyannamə nədir? (Çəki: 1)

- Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirilənədək qısa bəyannamə tətbiq edib bilər
 - Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirildikdən sonra qısa bəyannamə tətbiq edib bilər
 - Mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanma anbarına yerləşdiribnədək qısa bəyannamə tətbiq edib bilər
 - Mallar və nəqliyyat vasitələri gömrük anbarı gömrük rejimi altında yerləşdiriləndə qısa bəyannamə tətbiq edilə bilər
 - Mallar və nəqliyyat vasitələri üzrə əsas gömrük rəsmibşdirilməsi zamanı qısa bəyannamə tətbiq edilə bilər
-

Sual: BYD ilə daşınma dedikdə nə başa düşülür? (Çəki: 1)

- Razılığa gələn tərəflər arasında yükbrin yalnız avtonəqliyyat vasitəsinə təminatlı daşınması
 - Razılığa gələn tərəfin göndərən gömrük orqanından digər razılığa gələn tərəfin təyinat gömrük orqanına yükbrin təminatlı daşınmasından ibarətdir.
 - Yüklərin dəmir yolu ilə daşınması
 - Yüklərin təyyarə ilə daşınması
 - Yüklərin dəmir yolu, təyyarə və gəmi ilə daşınması
-

Sual: Aşağıdakı qrafalardan hansında yalnız nəqliyyat sənədləri göstərilmişdir? (Çəki: 1)

- Yol nəqliyyat qaiməsi, dəmiryol nəqliyyatı üçün daşınma cədvəlbri, BYD, hesab-qaimə
- BYD, daşınma cədvəli, konosament, baqaj qəbzi, yol nəqliyyat qaiməsi, spesifikasiya
- Yol nəqliyyat qaiməsi, dəmiryol nəqliyyatı üçün daşınma cədvəlləri, BYD, konosament, baqaj qəbzi
- Hesab-qaimə, BYD, SMR, konosament, daşınma cədvəli

BYD, daşınma cədvəli

Sual: Malların tranzit istiqamətdə keçirilməsi zamanı hansı hallarda tranzit bəyannaməsi tərtib olunmur (Çəki: 1)

- Gömrük ödənişləri depozit hesaba köçürüldükdə, bank təminatı olduqda və BYD ilə daşınma zamanı
 - BYD və dəmir yol qaiməsi ilə daşınma zamanı
 - Yol nəqliyyat qaiməsi, BYD və dəmir yol qaiməsi ilə daşınma zamanı
 - Bank təminatı olduqda, BYD ilə daşındıqda
 - BYD ilə daşındıqda
-

Sual: Gömrük işi nədir? (Çəki: 1)

- gömrük sərhəddində baş verən qanun pozuntularının və qaçaqmalçılıq hallarının qarşısının alınması inəqsədilə həyata keçirilən tədbirlərdən ibarətdir
 - Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin qaydaları və şərtlərindən, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir
 - Azərbaycan Respublikası gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarətinin həyata keçirilməsidir
 - Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların gömrük rəsmiləşdirilməsidir
 - Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsidir
-

Sual: Təkrar idxal gömrük rejimi dedikdə nə başa düşülür? (Çəki: 1)

- gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir
 - gömrük ərazisinə gətirilən malların bu ərazidən aparılması haqqında öhdəlik götürülmədən daimi olaraq gömrük ərazisində qalmasından ibarət gömrük rejimidir
 - İxrac gömrük rejiminə uyğun olaraq gömrük ərazisindən aparılmış Azərbaycan mallarının qanunla müəyyən olunmuş müddətdə gömrük rüsumları və vergilər alınmadan geriye gətirilməsindən ibarət gömrük rejimidir
 - Malların iki gömrük orqanı arasında gömrük nəzarəti altında daşınmasını nəzərdə tutan gömrük rejimidir
 - İdxal edilmiş malın digərölkəyə ixracı
-

Sual: Hava gəmisi ilə sərnişinlərin və yüklərin daşınması zamanı aşağıda göstərilən sənədlərdən hansı gömrük orqanları tərəfindən tələb olunmur? (Çəki: 1)

- Baş bəyannamə
 - Karqo manifesti
 - Sərnişin cədvəli
 - Daşınma cədvəli
 - Sərnişin cədvəli və heyətin sayı
-

Sual: Mövcud qanunvericiliyə görə gömrük işində şəxsi yoxlama, mal və nəqliyyat vasitələrinin yoxlanılması dedikdə nə başa düşülür? (Çəki: 1)

- gömrük işinin təşkili formaları
- gömrük nəzarətinin formaları
- vergiqoymanın formaları
- gömrük statistikası

○ gömrük rejimlərində vəzifələr

Sual: Gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin, gömrük məqsədləri üçün statusunu müəyyənləşdirən qaydalar toplusu necə adlanır? (Çəki: 1)

- xüsusi qaydalar
 - gömrük rejimləri
 - gömrük blokları
 - gömrük sistemi
 - rüsumların növləri
-

Sual: Fiziki şəxslərin qismən və ya tamamilə gömrük nəzarəti formalarının müəyyən növündən azad edilməsi necə adlanır? (Çəki: 1)

- xüsusi gömrük nəzarəti
 - güzəştli gömrük nəzarəti
 - ümumi gömrük nəzarəti
 - elit gömrük nəzarəti
 - rejim üzrə gömrük nəzarəti
-

Sual: Əmr və zərəncamlar, təlimatlar, ümumi və müvəqqəti qaydalar, metodiki tövsiyələr, göstərişlər hansı orqanlar tərəfindən verilə bilər? (Çəki: 1)

- Dövlət Gömrük Komitəsi
 - Həmsi
 - Vergilər Nazirliyi
 - Maliyyə nazirliyi
 - İqtisadi inkişaf nazirliyi
-

Sual: Müvəqqəti idxal (ixrac) rejimi hansı gömrük rejimidir? (Çəki: 1)

- Gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə azad olunmayan iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir
 - Gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir
 - Gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilməklə mallardan istifadə edilməsi olan gömrük rejimidir
 - Gömrük ərazisinin hüdudlarından kənarında rüsum və vergilərdən tamamilə azad olunmaqla, iqtisadi siyasət tədbirləri tətbiq edilməklə malların istifadə edilməsi olan gömrük rejimidir
 - Vergilərdən tamamilə azad olunmaqla, mallardan istifadə edilməsi olan gömrük rejimidir
-

Sual: Aşağıdakılardan sərbəst anbar sahibindən tələb olunmayan variant hansıdır? (Çəki: 1)

- Anbarda olan malların gömrük nəzarətindən kənara aparılmasına yol verməmək
 - Anbarlarda gömrük nəzarəti və rəsmiləşdirilməsini həyata keçirmək
 - Gömrük ərazisinin həyata keçirilməsinə mane olmamaq
 - Sərbəst anbarın təsis olunması üçün verilən icazənin şərtlərinə riayət etmək
 - Gömrük orqanlarının qanuni tələblərini yerinə yetirmək
-

Sual: Gömrük rejimləri malların təyinatı və keçirilmə məqsədlərindən asılı olaraq hansı qrupa bölünür? (Çəki: 1)

- anbarlaşma rejimləri, emal rejimləri, malların istifadəsini nəzərdə tutan rejimlər

- emalı nəzərdə tutan rejimlər
- emal rejimləri, müvəqəti istifadəni və anbarlaşmanı nəzərdə tutan rejimlər
- tranziti, idxalı, ixracı nəzərdə tutan rejimlər
- anbarlaşma nəzərdə tutan rejimlər

BÖLMƏ: 05#02

Ad	05#02
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Gömrük brokeri kim ola bilər? (Çəki: 1)

- Azərbaycan Respublikası Nazirlər Kabinetindən icazə sənədi almış hüquqi şəxslər
- Gömrük orqanlarından icazə sənədi almış şəxslər
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və DGK-dən gömrük brokeri kimi fəaliyyət göstərmək üçün icazə sənədi almış hüquqi şəxslər
- Hər bir Azərbaycan vətəndaşı
- Yalnız xarici ölkə vətəndaşı

Sual: Açıq tipli gömrük anbarında hansı mallar yerləşdirilə bilər? (Çəki: 1)

- istənilən şəxslərin malları
- Hüquqi şəxslərin malları
- Müəyyən şəxslərin malları
- Xüsusi şərait tələb edən xüsusi kateqoriyalı mallar
- Tez xarab olan mallar

Sual: Müşayət olunmayan baqaj hansı baqaj hesab olunur? (Çəki: 1)

- Gömrük sərhəddindən fiziki şəxslər tərəfindən keçirilən mallar
- Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommərsiya məqsədilə keçirilən mallar
- Gömrük sərhəddindən keçirilən bütün mallar
- Fiziki şəxslərə məxsus olan və onlardan ayrıca nəqliyyat təşkilatları ilə bağlanmış müqaviləyə əsasən keçirilən mallar
- Adi vətəndaşın baqajı

Sual: Azərbaycan respublikası ərazisindən fiziki şəxslər tərəfindən çıxarılan ov silahlarının rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- Bəyannamənin, ov silahının əldə olunmasını təsdiq edən sənədlərin və mühafizə dərəcəsi verilmiş və verilməmiş silahlardan DİN- in icazə sənədinin təqdimi ilə
 - Bəyannamənin, ov silahının əldə olunmasını təsdiq edən sənədlərin və mühafizə dərəcəsi verilmiş ov silahlarına Mədəniyyət nazirliyinin, mühafizə dərəcəsi verilmiş ov silahlarına isə DİN- in icazə sənədinin təqdimü ilə
 - Bəyannamənin, malın ticarət sənədlərinin və Ekologiya Nazirliyinin icazə sənədinin təqdimi ilə
 - Bəyannamənin, ov silahının əldə olunmasını təsdiq edən sənədlərin və mühafizə dərəcəsi verilmiş ov silahlarına DİN-in icazə sənədinin təqdimi ilə
-

Sual: Azərbaycan Respublikasına malların idxalı və respublikadan malların tranziti zamanı BYD-nin 2 JVü-li kəsilən vərəqi hansı gömrük orqanı tərəfindən rəsmiləşdirilməlidir? (Çəki: 1)

- İdxal zamanı giriş gömrük orqanı, tranzit zamanı isə çıxış gömrük orqanı tərəfindən
 - İdxal zamanı təyinat gömrük orqanı, tranzit zamanı isə çıxış gömrük orqanı tərəfindən
 - İdxal zamanı təyinat gömrük orqanı, tranzit zamanı isə giriş gömrük orqanı tərəfindən
 - İdxal zamanı çıxış gömrük orqanı, tranzit zamanı isə giriş gömrük orqanı tərəfindən
 - İdxal nəzarət məntəqələri
-

Sual: Azərbaycan respublikası idxalolunan malların gömrük orqanlarında rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər? (Çəki: 1)

- Bağlanmış müqavilə , YGB , invoys, yol nəqliyyat sənədi, mənşə sertifikatı, keyfiyyət sertifikatı, uyğunluq sertifikatı, nəzərdə tutulduqda digər orqanların icazə sənədi
 - Bağlanmış müqavilə, invoys, mənşə sertifikatı, keyfiyyət sertifikatı
 - Xarici şəxslərlə bağlanmış müqavilə , əməliyyatın maliyyələşdirmə mənbəyi haqqında məlumat, idxal qiymətini əsaslandırma arayışı, invoys, mənşə sertifikatı
 - YGB , invoys, yol nəqliyyat sənədi, mənşə sertifikatı, nəzərdə tutulduqda digər orqanların icazə . sənədi
 - İstehsal müəssisəsi tərəfindən verilən keyfiyyət sertifikatı, yol nəqliyyat sənədi
-

Sual: Aşağıdakı qrafalardan hansında göstərilən malların bəyan edilməsi mütləq yazılı formada həyata keçirilməlidir? 1.İstehsal və ya kominersiya məqsədləri üçün nəzərdə tutulan mallar 2.gömrük sərhəddindən gömrük ödənişləri ödənilmədən sadələşdirilmiş və güzəştli qaydada keçirilmələrinə miqdar və ya dəyər məhdudiyyətlərindən artıq istehsalat və ya kominersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallar 3.Azərbaycan Respublikası qanunvericiliyinə əsasən gətirilməsi və aparılması qadağan olunmuş mallar, 4.çap məhsulları və başqa informasiya daşıyıcıları, əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar, 5.bədi, tarixi, elmi əhəmiyyət kəsb edən qiymətli əşyalar 6.flora və fauna obyektləri, 7.qiymətli metal və daşlardan hazırlanmış məmulatlar, 8.1000 ABŞ dollarına ekvivalent və ya 50 kiloqramdan artıq olmayan mallar (Çəki: 1)

- 1,2, 7,6,5
 - 2, 4, 6, 8, 5, 3,
 - 3, 5, 7, 6, 2, 1
 - 1,2, 4, 6, 8, 7,
 - 3,5,7,8
-

Sual: Daimi yaşayış məqsədilə Azərbaycan Respublikası ərazisinə köçüb gələn fiziki şəxslər tərəfindən hansı növ avtonəqliyyat vasitələri heç bir rüsum ödənilmədən gətirilə bilər? (Çəki: 1)

- fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtilə bütün növ nəqliyyat vasitələri
 - fiziki şəxsin ən azı bir təqvim ili xarici ölkədə yaşaması şərtilə bütün növ nəqliyyat vasitələri
 - fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtilə yalnız 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri
 - fiziki şəxsin xarici ölkədə yaşama müddətindən asılı olmayaraq 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri
 - Yalnız sərnişin daşıyan nəqliyyat vasitələrini
-

Sual: Gömrük işində hansı hallarda GMO-dan istifadə olunur? (Çəki: 1)

- Gömrük sərhəddindən kommersion məqsədi ilə keçirilən mallar və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı
- Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən 1000 ABŞ dollarına ekvivalent və ya 50 kiloqramdan artıq olmayan malların rəsmiləşdirilməsi zamanı
- Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən 50 kiloqramdan artıq malların rəsmiləşdirilməsi zamanı

● Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, mal vahidinin və ya dəstinin dəyəri 1000 ABŞ dolları həddini aşan malların rəsmiləşdirilməsi zamanı

○ 10000 ABŞ dolları həddini aşan malların rəsmiləşdirilməsi zamanı

Sual: Gömrük əməkdaşı tərəfindən malların istehsal və kommersiya məqsədi daşımadiğı müəyyənləşdirilərkən hansı amillər əsas götürülür? (Çəki: 1)

- malların xarakteri, istehlak xassələri
○ malların miqdarı
○ malların gömrük sərhəddindən keçirilmə tezliyi
● Hər üç halda
○ Malların çəkisi və ölçüləri
-

Sual: Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən malların bəyan edilməsinin neçə forması vardır? (Çəki: 1)

- 2
○ 4
● 3
○ 1
○ 5
-

Sual: Gömrük (sənişin) bəyannaməsi kim tərəfindən doldurulur? (Çəki: 1)

- gömrük əməkdaşı
● deklarant- malları keçirən rezident və qeyri rezident
○ gömrük daşıyıcısı
○ gömrük anbarının təsisatçısı
○ Malın sahibi
-

Sual: Fiziki şəxslər tərəfindən 50000 ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini gömrük sərhəddindən nağd şəkildə apara biləmi? (Çəki: 1)

- Gətirilməsi barədə müvafiq bank arayışları və gömrük orqanlarının rəsmiləşdirmə sənədlərini təqdim etməklə apara bilər
● Apara bilməz
○ Apara bilər
○ Bankın icazə sənədi təqdim olunmaqla apara bilər
○ Başqa valyutaya dəyişməklə apara bilər
-

Sual: Müvəqqəti saxlanma anbarında malların saxlanılmasının son müddəti nə qədərdir? (Çəki: 1)

- 2 ay
○ 4 ay
○ 3 ay
○ 6 ay
○ 20 gün
-

Sual: İlkin əməliyyatlar. (Çəki: 1)

- Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində gömrük orqanlarına ilk təqdim edilən sənədlərdir
○ Malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsindən sonra gömrük işinə aid bütün hərəkətlərdir.

- Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi zamanı gömrük brokerinin hərəkətləridir
 - Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətləridir
 - Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosesində gömrük işinə aid olan bütün hərəkətləridir
-

Sual: Gömrük rejimləri malların təyinatı və keçirilmə məqsədlərindən asılı olaraq hansı qruplara bölünür? (Çəki: 1)

- Anbarlaşma və emalı nəzərdə tutan rejimlər
 - Anbarlaşma rejimləri, emal rejimləri, malların istifadəsini nəzərdə tutan rejimlər
 - Emal rejimləri, müvəqəti istifadəni və anbarlaşmanı nəzərdə tutan rejimlər
 - Malların istifadəsini, tranziti, idxalı, ixracı nəzərdə tutan rejimlər
 - İdxal, ixrac rejimləri
-

Sual: Gömrük nəzarətində ölkələrin gömrük orqanlarının iştirakına görə nəzarət formaları hansıdır? (Çəki: 1)

- Birtərəfli, ikitərəfli,
 - Birgə
 - Birtərəfli, ikitərəfli, birgə
 - Üçtərəfli
-

Sual: Gömrük nəzarəti üçün tələb olunan sənədlər qrupu aşağıdakı bəndlərdən hansında düzgün göstərilmişdir? (Çəki: 1)

- Bank sənədləri, Gömrük sənədləri, Nəqliyyat sənədləri
 - Gömrük sənədləri, Ödəniş tapşırığı, Müvafiq dövlət orqanlarının icazə sənədləri, Nəqliyyat sənədləri
 - Gömrük qanunvericiliyinə dair sənədlər, Hesab-faktura, yol nəqliyyat qaiməsi, YGB
 - Ticarət sənədləri, Nəqliyyat sənədləri, Gömrük sənədləri, Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər
 - YGB, Nəqliyyat sənədləri
-

Sual: Aşağıdakı hallarda gömrük ərazisindən kənarında malların emalı g/r-dən istifadə edilməsinə icazə verilmir? (Çəki: 1)

- Mallar işlənmə və ya emal məqsədilə çıxarılanda
 - Kompensasiya mallarının bu gömrük rejimində çıxarılmış malların emalı nəticəsində alınmasının müəyyən edilməsi mümkündürsə
 - Malların gömrük ərazisindən kənarında emalı Azərbaycan iqtisadiyyatına ziyan vurmursa
 - Emal prosesində tam və ya qismən sərf olunmasına kömək edən və ya yüngülləşdirici bəzi mallardan istifadə edildikdə.
 - Mallar emal üçün çıxarılanda qədər ərbəst dövriyyə üçün buraxılış rejimində idxal gömrük rüsum və vergilərindən azad etmənin təsir müddəti ərzində.
-

Sual: Tranzit keçirilən malların Azərbaycan ərazisində əvvəlcədən nişan olmayan qismən boşaldılması həyata keçirilə bilərmi? (Çəki: 1)

- Fəaliyyət zonasında yerləşən gömrük orqanının icazəsi və nəzarəti ilə bilər
 - BYTəyinat məntəqəsi məlumatlandırılmaqla bilər
 - Bilməz
 - Yalnız bütün mal partiyası rəsmiləşdirilə bilər
 - Mal sahibinin razılığı ilə boşaldıla bilər
-

Sual: Barter əməliyyatlarında lıansı müddət ərzində ekvivalent məbləğdə mal alınmadıqda və qarşılıqlı hesablaşma aparmadıqda alınmayan malın dəyəri gizlədilmiş gəlir hesab olunur?

(Çəki: 1)

- 10 bank günü ərzində
 - 50 bank günü ərzində
 - 80 günü ərzində
 - 90 günü ərzində
 - 3 bank günü ərzində
-

Sual: Gömrük orqanlarında vəzifəyə bərpa olmaq üçün AR DGK qəran ilə və ya məhkəmə qərarı nə vaxt icra olunmalıdır. (Çəki: 1)

- Dərhal
 - 3 aydan sonra
 - 6 aydan sonra
 - 1 ildən sonra
 - 10 gündən sonra
-

Sual: Bunlardan hansı gömrük rejiminin 2-ci qrupuna aid deyil? (Çəki: 1)

- malların emalı
 - sərbəst gömrük zonası
 - təkrar idxal
 - müvəqqəti ixrac
 - tranzit
-

Sual: Məhv etmə rejiminin kodu (Çəki: 1)

- 10
 - 41
 - 52
 - 76
 - 80
-

Sual: Bunlardan hansı gömrük rejiminin 1-ci qrupuna aid deyil? (Çəki: 1)

- sərbəst dövriyyə üçün buraxılış
 - sərbəst anbar
 - təkrar idxal
 - təkrar ixrac
 - ixrac
-

Sual: Anbarlaşma rejimləri (Çəki: 1)

- Gömrük anbarı, sərbəst anbar
 - Müqavilə saxlanc anbarı
 - Gömrük anbarı, sərbəst anbar , müqavilə saxlanc anbarı
 - Sərbəst anbar. müqavilə saxlanc anbarı
 - Gömrük anbarı, müqavilə saxlanc anbarı
-

Sual: Malların Gömrük nəzarəti altında Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və mallara hər hansı bir iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimi necə adlanır? (Çəki: 1)

- Təkrar idxal
- Tranzit
- Gömrük anbarı
- Müvəqqəti idxal
- Sərbəst dövriyyə üçün buraxılış

Sual: Hansı hallarda tranzit keçirilmə zamanı tranzit bəyannaməsi tələb olunmur (Çəki: 1)

- bank təminatı olduqda və BYD ilə daşınma zamanı
- BYD ilə daşındıqda
- gömrük ödənişləri depozit hesaba köçürüldükdə
- BYD və dəmir yol qaiməsi ilə daşınma zamanı
- dəmir yol qaiməsi ilə daşınma zamanı

Sual: Gömrük işində hansı nəzarət formaları var? (Çəki: 1)

- çoxtərəfli
- birgə
- birtərəfli
- birtərəfli, ikitərəfli, birgə
- ikitərəfli

Sual: Qanunvericiliyə əsasən malların hərəkət istiqaməti üzrə hansı gömrük rejimləri var? (Çəki: 1)

- təkrar ixrac
- tranzit
- təkrar idxal
- ixrac
- idxal, ixrac

Sual: Qanunvericiliyə əsasən gömrük anbarı hara aiddir (Çəki: 1)

- gömrük ərazisidir
- gömrük ərazisindən kənardadır
- xüsusi ərazidir
- sərbəst ərazisidir
- gömrük nəzarəti zonasıdır

Sual: Qanunvericiliyə əsasən gömrük brokeri olmaq hüququ kimə verilir (Çəki: 1)

- hökumətdən icazə sənədi almış hüquqi şəxslər
- dövlət orqanlarından icazə almış şəxs
- qanunvericiliyə uyğun olaraq yaradılmış və DGK-dən lisenziya almış hüquqi şəxs
- hər bir Azərbaycan hüquqi şəxsi
- hər bir Azərbaycan fiziki şəxsi

BÖLMƏ: 06#01

Ad	06#01
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qeyri-rezident fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənəddə iki toqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə qeydlər olduqda daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gəldikdə hansı həcmdə ailə üçün zəruri oşyaları gömrük güzəştləri edilməklə özü ilə gətirə bilər? (Çəki: 1)

- 10000 ABŞ dolları
 - 1000 ABŞ dolları
 - 20000 ABŞ dolları
 - 800 ABŞ dolları
 - 200 ABŞ dolları
-

Sual: Gömrük nəzarəti altında cəmal gömrük rejimlərinin kodu (Çəki: 1)

- 52
 - 10
 - 75
 - 73
 - 74
-

Sual: Beynəlxalq alqı-satqı kontraktlarında istifadə olunmayan qiymət güzəştli növlərinə aid deyil: (Çəki: 1)

- Xəstəliyə görə güzəşt
 - Dövriyyəyə görə güzəşt
 - Miqdara görə güzəşt
 - Mövsümü güzəşt
 - Dillər güzəşt
-

Sual: Beynəlxalq post göndərişlərinin statistikasına daxildir (Çəki: 1)

- Xarici ticarətin gömrük statistikasına
 - XİF-dən xidmətlər statistikasına obyektinə
 - Xüsusi gömrük xidmətlər statistikasına obyektinə
 - Xarici iqtisadi əlaqələr statistikasına aid deyil
 - Xarici iqtisadi əlaqələr statistikasına aid edilməsi proqnozlaşdırılır.
-

Sual: Deklarant nə deməkdir? (Çəki: 1)

- Malların və nəqliyyat vasitələrinin keçirilməsinə nəzarət edən fiziki şəxs deklarant adlanır
 - Malların və nəqliyyat vasitələrinin keçirilməsinə nəzarət edən şəxs deklarant adlanır
 - Malların və nəqliyyat vasitələrinin keçirilməsindən müəyyən mənfəət götürən xüsusi qurumlar
 - Gömrük məqsədlərindən fərqli olaraq öz məqsədləri üçün müəyyən olunan mənfəəti götürən fiziki və hüquqi şəxslərdir
 - Gömrük rejimi dəyişdirilən malların qeydiyyatını aparmaq üçün işləyən xüsusi fiziki şəxslərdir
-

Sual: Dəmping nədir? (Çəki: 1)

- Xarici bazarlarda əmtəələrin öz qiymətindən 25% artıq qiymətinə satılması
- Xarici bazarlarda əmtəələrin dəyər-dəyməzinə, yəni istehsal xərclərindən aşağı qiymətlə satılması
- Xarici bazarlardan əmtəələrin öz qiymətindən aşağı alınması
- Xüsusi (lisenziya) tələb edən malların xarici bazara çıxarılaraq satılması

Xarici bazarlardan əmtəələrin öz qiymətinə uyğun alınması

Sual: Hava nəqliyyatında gömrük nəzarətinə hansı nəzarət sistemi aid deyildir? (Çəki: 1)

- Sərnişinlər və onların yüklərinə nəzarət
 - Uçuşlara nəzarət
 - Beynəlxalq yük daşımaları ilə aparılan mallara nəzarət
 - Nəqliyyat vasitələrinə (hava gəmiləri) nəzarət
 - Hava limanının ərazisinə nəzarət
-

Sual: Azərbaycan Respublikasında gömrük rüsumlarının hansı növləri tətbiq edilir? (Çəki: 1)

- 1)Xüsusi; 2)Əlavə dəyər; 3)Yük rüsum;
 - 1)Advolar; 2)Spesifik; 3)Kombinə;
 - : 1)Vergilər; 2)Rüsumlar; 3)Kombinə;
 - 1)Advolar; 2)Spesifik; 3)Xüsusi;
 - 1)Əlavə dəyər; 2)Spesifik; 3)Xüsusi;
-

Sual: Mövsümü rüsum hansı rüsumdur? (Çəki: 1)

- Gəmilərlə daşınan mallara tətbiq edilən rüsumlar
 - Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara tətbiq olunan rüsumlar
 - İqtisadi mənafeyə uyğun olaraq müvəqqəti mallara tətbiq olunan rüsumlar
 - MDB ölkələrindən gələn mallara tətbiq olunan rüsumlar
 - Malın gömrük dəyərinə əsasən təyin edilən rüsumlar
-

Sual: Dünya ölkələrində hansı vergi sistemlərindən istifadə olunur? (Çəki: 1)

- 1)Demokratik; 2)Qeyri-demokratik; 3)Liberal;
 - 1)Mütərəqqi; 2)Qeyri-mütərəqqi; 3)Qarışıq;
 - 1)Ədalətli; 2)Qanuni; 3)Xüsusi;
 - 1)Mütərəqqi; 2)Qeyri-demokratik; 3)Xüsusi;
 - 1)Qarışıq; 2)Mütərəqqi; 3)Liberal;
-

Sual: Dolayı vergilərdən biri olan aksizlər nədir? (Çəki: 1)

- Ancaq kommersiya xarakterli mallara tətbiq olunan vergilərdir
 - Kütləvi istehlak mallarına, həmçinin hər cür xidmətlərə qoyulan dolayı vergilərdir
 - Ancaq hər cür xidmətlərə qoyulan dolayı vergilərdir
 - Ancaq nəqliyyat vasitələrinə qoyulan dolayı vergilərdir
 - İdxal mallarına tətbiq edilən dolayı vergilərdir
-

Sual: Bəyannamə statistikasını nədir? (Çəki: 1)

- Gömrük rəsmiləşdirilməsi yığımlarının hesabı
 - Gömrük rejimi növləri üzrə malların idxal və ixracının hesabı
 - İxrac olunan malların miqdarının hesabı
 - Valyuta qazanclarının miqdarının hesabı
 - Nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin hesabı
-

Sual: Namenklatura nə deməkdir? (Çəki: 1)

- Malların nömrələnməsi və gömrükdən keçirilməsi proseduru
- Elm, texnika və praktiki fəaliyyətin hər hansı bir sahəsində istifadə olunan terminlər və adların sistemi deməkdir

- Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi zamanı gömrük sərhəddindən keçirilən malların təsnifləşdirilməsidir
 - Obyektlərin, konkret olaraq sinif, yarım sinif, qrup, yarım növ, yarım qrup, növ kimi bölgülərə ayrılması deməkdir
 - Malların keçirilməsinə uyğun olaraq mallar istehsal sahələrinə, emal səviyyəsinə, istehlak təyinatına görə qruplaşdırılması deməkdir
-

Sual: Bəyannamə hansı dildə doldurulur? (Çəki: 1)

- İngilis dilində
 - Azərbaycan dilində
 - Rus dilində
 - Alman dilində
 - Fransız dilində
-

Sual: Aşağıdakı variantlardan hansı YQB nüsxələrinin paylanmasına aid deyil? (Çəki: 1)

- Bir nüsxə gömrük orqanında xüsusi arxivdə saxlanılır
 - Bir nüsxə Gömrük brokerində qalır
 - Bir nüsxə gömrük orqanının statistika şöbəsində qalır
 - Bir nüsxə deklaranta qalır
 - Digər nüsxə isə ixrac zamanı malla birlikdə sərhəd buraxılış gömrükxanasına, idxal vaxtı gömrük rəsmiləşdirilməsi aparən gömrük orqanının maliyyə tarif şöbəsinə təqdim olunur
-

Sual: Malın mənşə ölkəsi dedikdə nə başa düşülür? (Çəki: 1)

- Malın tamamilə həmin ölkədə istehsal olduğu, qanunvericiliklə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qalmayan ölkə başa düşülür
 - Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya qanunvericiliklə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür
 - Malın tamamilə xarici ölkədə istehsal olunduğu və kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür
 - Malların satışa və daşınmaya hazırlanmasından yığılan vergilər və bu yığımların məruz qaldığı ölkə başa düşülür
 - Malın qanunvericiliyimizə uyğun olaraq emala məruz qaldığı ölkə başa düşülür
-

Sual: Xüsusi gömrük statistikasına aşağıdakı hansı variantlar üzrə aparılır? (Çəki: 1)

- Bəyannamə statistikasına
 - Narkotik dövriyyəsi statistikasına
 - Gömrük ödənişləri statistikasına
 - Valyuta nəzarətinin statistikasına
 - Beynəlxalq daşımaların statistikasına
-

Sual: Təkrar idxal Gömrük rejiminə uyğun olaraq aparılan mal neçə il müddətinə Azərbaycan Respublikasının ərazisinə qaytarılmalıdır? (Çəki: 1)

- 14 il
 - 10 il
 - 5 il
 - 20 il
 - 15 il
-

Sual: Birgə gömrük nəzarəti necə həyata keçirilir? (Çəki: 1)

- Gömrük nəzarətini dövlətlərdən biri həyata keçirir

- Hər iki dövlətin gömrük orqanları gömrük nəzarətini birgə həyata keçirir
 - Gömrük nəzarətini dövlətlər ayrı-ayrılıqda həyata keçirir
 - Dövlətlər gömrük nəzarətini növbə ilə həyata keçirir
 - Gömrük nəzarəti ən azı üç dövlətin gömrük orqanlarının birgə iştirakı ilə həyata keçirilir
-

Sual: Birgə gömrük nəzarəti neçə dövlətin gömrük orqanlarının birgə iştirakı ilə həyata keçirilir? (Çəki: 1)

- 1 dövlətin
 - 2 dövlətin
 - 3 dövlətin
 - 4 dövlətin
 - Ən azı üç dövlətin
-

Sual: Gömrük nəzarəti üçün hansı sənəd tələb olunur? (Çəki: 1)

- Nizamnamə
 - Ticarət sənədləri
 - Arayış
 - Müqavilə
 - Məktub
-

Sual: Gömrük ödənişinə aiddir? (Çəki: 1)

- Malın gömrük dəyəri
 - Əlavə dəyər vergisi
 - Gömrük öhdəlikləri
 - Daxili qiymətlər
 - Dünya qiymətləri
-

Sual: Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən edilməsinə təsir göstərən faktor nədir? (Çəki: 1)

- Malları gömrük sərhəddindən keçirən şəxs
 - Malların daşındığı nəqliyyat növü
 - Nəqliyyat vasitələrini gömrük sərhəddindən keçirən şəxs
 - Xarici iqtisadi fəaliyyət iştirakçıları
 - Mal və nəqliyyatı gömrük sərhəddindən keçirən şəxs
-

Sual: Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasında qarşılıqlı münasibətlər necə tənzimlənir? (Çəki: 1)

- : Hər iki tərəfin imzaladığı müqavilə ilə
 - Hər iki tərəfin imzaladığı və notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə
 - Hər iki tərəfin şifahi razılığına əsasən
 - Təmsil olunan şəxsə verilən lisenziya ilə
 - Üçüncü şəxsə verilən lisenziya ilə
-

Sual: Azərbaycan Respublikasında gömrük brokeri fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsi məsələsini hansı orqan həll edir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Sual: Göndərilmə və təyinat gömrükxanalarının ümumi sayı hansı rəqəmdən çox olmamalıdır? (Çəki: 1)

- 6
 4
 8
 10
 12

Sual: Yük gömrük bəyannaməsində neçə qrafa verilir? (Çəki: 1)

- 47
 58
 40
 51
 26

Sual: Gömrük qanunvericiliyinə əsasən GYB hansı hallarda deklaranta qaytarılır? (Çəki: 1)

- müvəqqəti gətirilən mallar olduqda, müşayət olunan baqaj gətirildikdə
 müşayət olunan və olunmayan baqaj gətirildikdə
 müvəqqəti gətirilən mallar olduqda, gətirdiyi nəğd xarici valyutanı aparmaq üçün
 müşayət olunan baqaj gətirildikdə, gətirdiyi nəğd xarici valyutanı aparmaq üçün
 ilk üç halda

Sual: Hansı təqdim olunanlar ticarət sənədlərinə daxildir? (Çəki: 1)

- invoys
 qablaşdırma sənədləri
 faktura, müqavilə
 icazə sənədləri
 ilk üç bənd

BÖLMƏ: 06#02

Ad	06#02
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xüsusi gömrük statistikasını neçə sahə üzrə aparılır? (Çəki: 1)

- 7
 5
 4
 8
 11

Sual: Xüsusi gömrük statistikasını hansı normativ-hüquqi akta əsasən aparılır? (Çəki: 1)

- Mülki Məcəllə
 Gömrük Məcəlləsi

- AR Prezidentinin fərmanı
 - «Statistika haqqında» AR Qanunu
 - «Gömrük Komitəsinin Əsasnaməsi»
-

Sual: İdxal qeyri-material xidmətləri özündə neçə sahə üzrə işi əks etdirir? (Çəki: 1)

- 3
 - 5
 - 4
 - 8
 - 7
-

Sual: 1913-cü il tarixli Brüssel Mal nomenklaturu neçə mal pozisiyasını birləşdirdi? (Çəki: 1)

- 207
 - 186
 - 401
 - 188
 - 217
-

Sual: 1938-cü il tarixli yeni Mal nomenklaturu neçə qrupdan ibarətdir? (Çəki: 1)

- 29]
 - 50
 - 34
 - 48
 - 71
-

Sual: Ölkələr və beynəlxalq təşkilatlar neçə gömrük tənzimlənməsində neçə təsnifat sistemindən istifadə edirlər? (Çəki: 1)

- 3
 - 2
 - 4
 - 8
 - 7
-

Sual: Gömrük Əməkdaşlığı Şurasının Nomenklaturunun son variantı neçə bölməni birləşdirir? (Çəki: 1)

- 13
 - 21
 - 41
 - 18
 - 17
-

Sual: Satış pasportunda hansı göstəricinin olması hökmən deyildir. (Çəki: 1)

- Xarici alıcının hüquqi ünvanı
 - tərtib olunması üçün əsas sayılan kontraktın (müqavilənin) nömrəsi
 - Kontraktın imzalanma tarixi
 - İxrac edilən əmtəənin ümumi məbləği
 - Müəssisə rəhbərinin imzası
-

Sual: Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası hansı sistem əsasında qurulur? (Çəki: 1)

- Gömrük əməkdaşlığı şurası nomenklaturası
 - BMT Standart Beynəlxalq ticarət təsnifatı
 - Brüssel Gömrük Nomenklaturası
 - Ahəngdar sistem
 - QİYS XT ƏN
-

Sual: Ticarət sənədlərinə daxil deyil (Çəki: 1)

- İnvoys
 - İcazə sənədləri
 - Qablaşdırma sənədləri
 - Faktura
 - Müqavilə
-

Sual: 1913-cü il tarixli Brüssel Mal nomenklaturu neçə bölmədən ibarətdir? (Çəki: 1)

- 7
 - 5
 - 4
 - 8
 - 9
-

Sual: 1938-cü il tarixli yeni Mal nomenklaturu neçə bölmədən ibarətdir? (Çəki: 1)

- 9
 - 17
 - 14
 - 18
 - 7
-

Sual: Gömrük qanunvericiliyinə əsasən aşağıdakılardan hansı karantin nəzarət obyektinə aiddir (Çəki: 1)

- tara, yeyinti xarakterli ətriyyat
 - texniki taxıl
 - bitki mənşəli idxal mallarının saxlandığı anbarlar
 - arıçılıq məhsulları
 - ilk üç bənd
-

Sual: Gömrük qanunvericiliyinə əsasən GYB kim tərəfindən doldurulur (Çəki: 1)

- gömrük orqanı
 - malın sahibi
 - gömrük brokeri
 - gömrük təsisatçısı
 - deklarant
-

Sual: Gömrük sərhəddindən keçirilən malların fiziki şəxslər tərəfindən neçə formada bəyan edilə bilər (Çəki: 1)

- 3
- 2
- 4
- 5

Sual: Malların istehsal və kommertiya məqsədi daşımadiğı müəyyənleşdirilərkən hansı amillər əsas götürülür (Çəki: 1)

- malların istehlak xassələri
 - malların miqdarı, malların xarakteri
 - malların gömrük sərhəddindən keçirilmə tezliyi
 - malların çəkisi və ölçüləri
 - ilk üç halda
-

Sual: Gömrük emal rejiminin kodu hansıdır? (Çəki: 1)

- 45
 - 19
 - 52
 - 63
 - 54
-

Sual: Satış pasportunda hansıların olması vacibdir? (Çəki: 1)

- Xarici alıcının hüquqi ünvanı
 - Pasportun tərtib olunması üçün əsas sayılan kontraktın (müqavilənin) nömrəsi
 - Kontraktın imzalanma tarixi
 - İxrac edilən əmtəənin ümumi məbləği
 - bütün bəndlər
-

Sual: İdxal olunan malların gömrük rəsmiləşdirilməsi üçün hansı sənədlər tələb olunur (Çəki: 1)

- müqavilə, invoys, mənşə sertifikatı, keyfiyyət sertifikatı
 - əməliyyatın maliyyələşdirmə mənbəyi haqqında məlumat, idxal qiymətini əsaslandırma arayışı, invoys, mənşə sertifikatı
 - invoys, mənşə sertifikatı, nəzərdə tutulduqda digər orqanların icazə . sənədi
 - müqvilə, YGB, invoys, yol nəqliyyat sənədi, mənşə sertifikatı, keyfiyyət sertifikatı, uyğunluq sertifikatı, nəzərdə tutulduqda digər orqanların icazə sənədi
 - müəssisə tərəfindən verilən keyfiyyət sertifikatı, yol nəqliyyat sənədi
-

Sual: Gömrük qanunvericiliyinə əsasən YGB neçə blokdan ibarətdir? (Çəki: 1)

- 7
 - 6
 - 5
 - 4
 - 3
-


Sual: Gömrük statistikasının hüquqi əsasını nə təşkil edir? (Çəki: 1)

- «Gömrük Komitəsinin Əsasnaməsi»
 - Gömrük Məcəlləsi
 - AR Prezidentinin fərmanı
 - Statistika haqqında» AR Qanunu
 - Mülki Məcəllə
-

Sual: Gömrük Komitəsinin Əsasnaməsində gömrük statistikasının neçə sahəsi göstərilir (Çəki: 1)

- 11
- 7
- 3
- 6
- 9

BÖLMƏ: 07#01

Ad	07#01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə əsasən vəzifəli şəxsin neçə hüququ var? (Çəki: 1)

- 14
- 15
- 10
- 13
- 16

Sual: Gömrük orqanlarında vəzifəyə bərpa olmaq üçün AR DGK qəran ilə və ya məhkəmə qərarı nə vaxt icra olunmalıdır. (Çəki: 1)

- Dərhal
- 10 gündən sonra
- 3 aydan sonra
- 6 aydan sonra
- 1 ildən sonra

Sual: Gömrük Məcəlləsinə görə məsuliyyət neçə qrupp üzrə təsnifləşir? (Çəki: 1)

- 9
- 5
- 11
- 8
- 4

Sual: Gömrük qaydalarının pozulmasına görə məsuliyyət hansı şəxslərə tətbiq olunur? (Çəki: 1)

- hüquqi
- Gömrük orqanı işçiləri
- fiziki
- «xarici ölkənin fiziki və hüquqi şəxsləri
- A), B), C), D) bəndləri

Sual: AR Cinayət Məcəlləsi hansı tarixdə qəbul edilib? (Çəki: 1)

- 2002-11-20
- 1995-12-10
- 1997-12-30

- 1999-09-01
 - 2001-01-25
-

Sual: Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqpozmalar üzrə prokurorun protestinə AGKneçə gün ərzində cavab verə bilər? (Çəki: 1)

- 10
 - 15
 - 5
 - 30
 - 14
-

Sual: AR Gömrük Məcəlləsinə əsasən şəxslər gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqpozmalar üzrə neçə formada şikayət edilə bilərlər? (Çəki: 1)

- 10
 - 9
 - 8
 - 3
 - 11
-

Sual: Qaçqınçılıq hansı sənədlə cinayət kimi hüquqi təyini tapıb? (Çəki: 1)

- Cinayət Məcəlləsi
 - İnzibati Xətalər Məcəlləsi
 - Gömrük Məcəlləsi
 - «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»
 - «Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»
-

Sual: "Aksizlər haqqında" Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilib ? (Çəki: 1)

- 15 iyun 1992-cü ildə;
 - 31 dekabr 1991-cü ildə;
 - 30 noyabr 1993-cü ildə;
 - . 25 aprel 1994-ci ildə;
 - 20 oktyabr 1995-ci ildə;
-

Sual: Hüquq pozuntusunun predmeti nədi? (Çəki: 1)

- vergi sanksiyası;
 - vergi bəyannaməsi;
 - vergi uçotu;
 - vergi miqdarı;
 - vergi vəzifəsi;
-

Sual: Gömrük qanunvericiliyinin pozulmasına səbəb olan hərəkətin xarakterindən asılı olaraq hüquqi məsuliyyətin növlərinə aid olmayan variant hansıdır? (Çəki: 1)

- İnzibati məsuliyyət;
 - Beynəlxalq məsuliyyət;
 - . Cinayət məsuliyyəti;
 - İntizam məsuliyyəti;
 - Mülki-hüquqi məsuliyyət;
-

Sual: Gömrük orqanlarında vəzifəli şəxsin neçə hüququ hansı sənəddə verilib? (Çəki: 1)

- Gömrük orqanlarında xidmət haqqında Əsasnamə
- Gömrük Məcəlləsi
- Mülki Məcəlləsi
- DGK haqqında Əsasnamə
- ilk üç bənd

Sual: Qaçaqmalçılıq görə «5 il azadlıqdan məhrumolma» hansı normaiv aktda nəzərdə tutulub? (Çəki: 1)

- «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»
- Gömrük Məcəlləsi
- Cinayət Məcəlləsi
- DGK haqqında Əsasnamə
- Mülki Məcəllə

Sual: Qaçaqmalçılıq görə «az ağır» forma hansı normaiv aktda qeyd edilib? (Çəki: 1)

- «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»
- Gömrük Məcəlləsi
- Cinayət Məcəlləsi
- DGK haqqında Əsasnamə
- Mülki Məcəllə

Sual: Gömrük orqanı vəzifəli işçilərinin xidmətinə hansı sənəddə əsasən xitam verilir? (Çəki: 1)

- Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»
- Gömrük Məcəlləsi
- Cinayət Məcəlləsi
- DGK haqqında Əsasnamə
- Mülki Məcəllə

Sual: AR Cinayət Məcəlləsi neçənci ildə qəbul edilib? (Çəki: 1)

- 1999
- 1995
- 1997
- 1998
- 2000

BÖLMƏ: 07#02

Ad	07#02
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Gömrük Məcəlləsinə» görə gömrük qaydalarının pozulmasının neçə növü var (Çəki: 1)

- 40
- 47
- 30

- 33
 32
-

Sual: Aşağıdakılardan hansı qaçaqmalçılıq (kontrabada) hesab olunmur (Çəki: 1)

- narkotik vasitələrn, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və
 silahlar, partladıcı qurğulur və onlar üçün döyüş sursatı (soyuq yivsiz ov silahları
 ölkəyə təkrar ixrac rejimi altında gətirilən və qanunla müəyyən olunmuş qaydada
 nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, həmin silahların
 Azərbaycan Respublikasından çıxarılması üçün müvafiq qaydalar müəyyən
-

Sual: Gömrük orqanlarında hansı müddət ərzində tənbeh edilmiş şəxs, yeni intizam tənbehi alınmırsa, tənbeh götürülür? (Çəki: 1)

- növbəti 10 ay ərzində
 növbəti 7 ay ərzində
 növbəti 6 ay ərzində
 növbəti 5 ay ərzində
 növbəti 3 ay ərzində
-

Sual: AR Cinayət Məcəlləsinin 231-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran neçə hal var? (Çəki: 1)

- 5
 9
 13
 7
 11
-

Sual: AR Cinayət Məcəlləsinin hansı maddəsində qaçaqmalçılıqın «ağır» forması qeyd edilib? (Çəki: 1)

- 20.2
 11.5
 30.9
 15.4
 25.1
-

Sual: Gömrük orqanları işçiləri intizami məsuliyyəti hansı sənədlə tənzimlənir? (Çəki: 1)

- Cinayət Məcəlləsi
 İnzibati Xətalər Məcəlləsi
 Gömrük Məcəlləsi
 «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»
 Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»
-

Sual: Məsuliyyət Gömrük Məcəlləsinin hansı maddəsinə əsasən qruplaşıb? (Çəki: 1)

- 99
 38
 45
 85
 49
-

Sual: Gömrük qanunvericiliyinə görə neçə inzibati cəza tədbiri olunur? (Çəki: 1)

- 7
 - 9
 - 11
 - 6
 - 4
-

Sual: AR Cinayət Məcəlləsinin 231-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən neçə hal var? (Çəki: 1)

- 12
 - 4
 - 13
 - 6
 - 8
-

Sual: AR Cinayət Məcəlləsinin hansı maddəsinə əsasən qaçaqmalçılıq «5 il azadlıqdan məhrumolma» nəzərdə tutulub? (Çəki: 1)

- 201
 - 206
 - 130
 - 153
 - 251
-

Sual: AR Cinayət Məcəlləsinin hansı maddəsində qaçaqmalçılıqın «az ağır» forması qeyd edilib? (Çəki: 1)

- 201.2
 - 10.5
 - 30.9
 - 15.3
 - 25.1
-

Sual: AR Gömrük Məcəlləsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin neçə inzibati hüquqpozma növü var? (Çəki: 1)

- 20
 - 16
 - 17
 - 12
 - 9
-

Sual: AR Gömrük Məcəlləsinin 431-442-ci maddələrinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin inzibati hüquqpozmalar üzrə neçə sutka həbs edilə bilər? (Çəki: 1)

- 15
 - 10
 - 5
 - 30
 - 7
-

Sual: Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hansı halda xitam verilir? (Çəki: 1)

- Öz təşəbbüsü ilə
- Gömrük postuna pis nəzarətə görə B

- Pensiyyətə çıxdıqda
 - Yaş həddinə çatdıqda
 - Tibb komissiyasının rəyinə görə
-

Sual: Neçənci ildə "Əməliyyat – axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur? (Çəki: 1)

- : 1998-ci ildə
 - 1999-cu ildə
 - 1994-cü ildə
 - 1993-cü ildə
 - 1997-ci ildə
-

Sual: Neçənci ildə Nazirlər Soveti Gömrük Komitəsinin məsələlərinin və ona tabe olan təşkilatların siyahısının həlli barədə onun maddi-texniki bazasının yaradılması haqqında qərar verdi? (Çəki: 1)

- 19 yanvar 1992-ci ildə
 - 19 yanvar 1994-cü ildə
 - 1 yanvar 1992-ci ildə
 - 1 iyul 1994-cü ildə
 - 19 iyul 1994-cü ildə
-

Sual: Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqpozma formaları hansı normaiv aktda qeyd edilib? (Çəki: 1)

- İnzibati Xətalər Məcəlləsi
 - Gömrük Məcəlləsi
 - Cinayət Məcəlləsi
 - Gömrük orqanlarında xidmət haqqında Əsasnamə
 - DGK haqqında Əsasnamə
-

Sual: Gömrük orqanlarının vəzifəli şəxslərinin inzibati hüquqpozmaları üzrə məsuliyyətlər hansı normaiv aktda qeyd edilib? (Çəki: 1)

- İnzibati Xətalər Məcəlləsi
 - Cinayət Məcəlləsi
 - Gömrük Məcəlləsi
 - Gömrük orqanlarında xidmət haqqında Əsasnamə
 - DGK haqqında Əsasnamə
-

Sual: Gömrük orqanlarının vəzifəli şəxslərinin inzibati hüquqpozmaları hansı normaiv aktda qeyd edilib (Çəki: 1)

- İnzibati Xətalər Məcəlləsi
 - Gömrük Məcəlləsi
 - Cinayət Məcəlləsi
 - Gömrük orqanlarında xidmət haqqında Əsasnamə
 - DGK haqqında Əsasnamə
-

Sual: Qaçqınçılıqın «ağır» forması hansı normaiv aktda qeyd edilib (Çəki: 1)

- Gömrük Məcəlləsi
- Cinayət Məcəlləsi
- DGK haqqında Əsasnamə
- İnzibati Xətalər Məcəlləsi

Sual: Gömrük Məcəlləsinə görə neçə inzibati cəza tədbiri müəyyənləşib (Çəki: 1)

- 6
 11
 9
 5
 4
-

Sual: Hansı müddətə ərzində tənbeh edilmiş şəxsdən tənbeh götürülür? (Çəki: 1)

- 3 ay ərzində
 2 ay ərzində
 5 ay ərzində
 4 ay ərzində
 6 ay ərzində
-

Sual: Gömrük orqanlarında vəzifəyə bərpa olmaq üçün məhkəmə qərarı nə vaxta icra olunmalıdır (Çəki: 1)

- 1 aydan sonra
 2 aydan sonra
 Dərhal
 1 ildən sonra
 3 aydan sonra
-

Sual: Gömrük qaydalarının pozulmasına görə məsuliyyət hansı sənəddə verilib? (Çəki: 1)

- Gömrük orqanlarında xidmət haqqında Əsasnamə
 Gömrük Məcəlləsi
 Mülki Məcəlləsi
 DGK haqqında Əsasnamə
 AR Konstitusiyası
-

BÖLMƏ: 08#01

Ad	08#01
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin hüquqi əsasları hansı sənəddə əks olunub? (Çəki: 1)

- AR Konstitusiyası
 AR Mülki Məcəlləsi
 AR Cinayət Məcəlləsi
 AR İnzibati Xətlər Məcəlləsi
 AR Gömrük Məcəlləsi
-

Sual: Gömrük qaydalarının pozulması haqqında inzibati proses neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- 2
 - 4
 - 6
 - 8
 - 9
-

Sual: Gömrük qaydalarının pozulması barədə işin başlaması üçün səbəb GĞ-nin neçənci maddəsində əks olunub? (Çəki: 1)

- 132
 - 288
 - 361
 - 98
 - 290
-

Sual: Gömrük qaydalarının pozulmasına görə inzibati qaydada saxlanılan şəxs neçə sutkayadək tutula bilər? (Çəki: 1)

- 15
 - 10
 - 7
 - 30
 - 6
-

Sual: Gömrük orqanlarının vəzifəli şəxslərin xüsusi rütbədə xidmət illəri nə vaxtdan başlayaraq hesablanır (Çəki: 1)

- Sınaq müddəti bitdikdən sonra
 - Bu rütbənin verildiyi gündən
 - 6 aydan sonra
 - 1 ildən sonra
 - 10 gündən sonra
-

Sual: Bu orqanlardan hansı biri qanunverici orqandır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərbaycan Respublikasının Milli Məclisi
 - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
 - : Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Məhkəmələri
-

Sual: Azərbaycan Respublikası gömrük orqanının tənbehetmə qərarından, fiziki şəxs və vəzifəli şəxs, yaxud onun vəkili və ya qanuni nümayəndəsi qərar çıxdığı gündən neçə gün müddətinə şikayət verə bilər? (Çəki: 1)

- 8
 - 10
 - 4
 - 12
 - 5
-

Sual: Qaçqınçılığın subyektləri kimlərdir? (Çəki: 1)

- 16 yaşına çatmış xarici vətəndaşlar

- Vətəndaşlığından asılı olmayaraq 16 yaşına çatmış anlaqlı fiziki şəxslər
 - 18 yaşına çatmış vətəndaşlığından asılı olmayaraq fiziki şəxslər
 - 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları
 - 16 yaşına çatmış qonşu dövlətlərin vətəndaşları
-

Sual: Gömrük cinayətinin predmeti nədir? (Çəki: 1)

- Qanunsuz olaraq alınan incəsənət, tarixi və arxeoloji sərvətlər
 - Qanunsuz olaraq keçirilmək üçün nəzərdə tutulmuş incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyalar
 - Azərbaycan Respublikasının tarixi və arxeoloji sərvətləri
 - Xarici ölkələrin incəsənət və tarixi və arxeoloji sərvətləri
 - Vətəndaşlığından asılı olmayaraq, şəxsin cinayətkarcasına etdiyi hərəkət nəticəsində ondan tutulan mallar
-

Sual: İlk istintaq tədbirlərinə variantlardan hansı aid deyildir? (Çəki: 1)

- Baxış keçirilməsi
 - Sənədin yoxlanılması
 - Axtarış aparılması və götürülməsi
 - Şahidin dindirilməsi
 - Ekspertizanın aparılması
-

BÖLMƏ: 08#02

Ad	08#02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti neçə formada həyata keçirilir? (Çəki: 1)

- 4
 - 5
 - 6
 - 7
 - 3
-

Sual: AR Gömrük Məcəlləsinə görə gömrük qaydaları pozulmasının neçə subyekti var? (Çəki: 1)

- 2
 - 7
 - 5
 - 3
 - 4
-

Sual: Gömrük qaydalarının pozulmasına görə inzibati cəzalar neçə prinsip üzrə tətbiq olunur? (Çəki: 1)

- 10
- 8

- 6
 11
 9
-

Sual: Gömrük qaydalarının pozulması zamanı operativlik prinsipi əsasında işin icraatı hüquqi şəxslər üçün nə qədər müddətə uzadıla bilər? (Çəki: 1)

- 2
 4
 6
 8
 9
-

Sual: Gömrük qaydalarının pozulması zamanı operativlik prinsipi əsasında işin icraatı fiziki şəxslər üçün nə qədər müddətə uzadıla bilər? (Çəki: 1)

- 2
 4
 6
 8
 9
-

Sual: Gömrük qaydalarının pozulması barədə işin başlaması üçün əsasən neçə səbəb qəbul edilib? (Çəki: 1)

- 2
 4
 6
 8
 9
-

Sual: Gömrük Məcəlləsinə görə gömrük qaydaları pozulmasına görə neçə subyektli məsuliyyət qoyulub? (Çəki: 1)

- 2
 7
 5
 3
 4
-

Sual: AR Gömrük Məcəlləsinə görə gömrük qaydaları pozulmasının neçə obyektli var? (Çəki: 1)

- 4
 8
 5
 9
 7
-

BÖLMƏ: 09#01

Ad	09#01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qanunvericiliyə görə gömrük güzəştləri hansılar hesab olunur (Çəki: 1)

- Rüsümün əvvəlcədən ödənilməsi
 - Rüsüm ödənişlərindən azad etmə
 - Rüsüm dərəcələrinin sabitliyi
 - Malın güzəştli gətirilməsi (çıxarılması) üçün tarif kvotlarının ləğv edilməsi
 - Rüsümün tam ödənilməsi
-

Sual: Dövlət büdcəsi hesabına idxal olunan mallar (AR Maliyyə Naz. Təsdiqedicə sənədi əsasında) (Çəki: 1)

- ƏDV-dən azaddır
 - ƏDV-yə cəb olunur
 - ƏDV-dən qismən azaddır
 - ƏDV sonradan qaytarılmaqla ödənişə cəlb olunur
 - ƏDV konkret mallar üzrə alın
-

Sual: Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisinə hansı miqdar və dəyərdə mal rüsumsuz gətirilə bilər? (Çəki: 1)

- 20 kq və ya 200 ABŞ dollarına ekvivalent
 - 50 kq və ya 200 ABŞ dollarına ekvivalent
 - 50 kq və ya 1000 ABŞ dollarına ekvivalent
 - 20 kq və ya 1000 ABŞ dollarına ekvivalent
 - 30 kq və ya 500 ABŞ dollarına ekvivalent
-

Sual: Beynəlxalq alqı-satqı kontraktlarında ödəniş qaydaları (Çəki: 1)

- Nağd ödəmə
 - Avansla ödəmə
 - Kreditlə ödəmə
 - Qiymətli kağızlarla ödəmə
 - Tədricən ödəmə
-

Sual: Valyuta nəzarətində iddia orbitraj sənədi hansıdır. (Çəki: 1)

- Etiraz məktubu
 - Məhkəməyə və ya orbitraja iddia ərizəsi (isk)
 - Məhkəməyə və ya orbitraj nümayəndəsinə zəng vurmaq
 - Reklamasiya məktubu
 - Təftiş aktı
-

Sual: Valyuta nəzarətində bazar sənədi hansıdır. (Çəki: 1)

- Faktura
 - Satış pasportu
 - Yol vərəqi
 - Bank arayışı
 - Müəssisə rəhbərinin əmri
-

Sual: Xarakterinə görə lisenziyaların növlərinə aid deyildir (Çəki: 1)

- Baş lisenziya
- Fərdi lisenziya

- Kontingenləşdirimə
 - Adi lisenziya
 - Normativləşdirmə
-

Sual: Aşağıdakı malların hansı dövlət xeyrinə imtinaya icazə verilir? (Çəki: 1)

- Silah və sursatlar
 - Maşınlar və elektron texnikalar
 - Azərbaycan Respublikasına gətirilməsi qadağan olunmuş mallar
 - Narkotik maddələr]
 - Əvvəllər sərbəst dövriyyə üçün buraxılış və təkrar rejimi altında olan mallar
-

Sual: Aşağıdakı malların hansı gömrük rejimi altında edilməsinə icazə verilir? (Çəki: 1)

- İxrac üçün qadağan olunmuş
 - Xüsusi narkotik bitkilər
 - Girov kimi qəbul edilmiş
 - Üstünə həbs qoyulmuş
 - Məhkəmə tərəfindən müsadirəsinə icazə verilmiş
-

Sual: Malların ixracı hansı gömrük rejimidir? (Çəki: 1)

- Malların Azərbaycan Respublikasının gömrük ərazisindən bu əraziyə qaytarmaq haqqında öhdəlik götürülərək aparılmasından ibarət gömrük rejimi
 - Malların Azərbaycan Respublikasının gömrük ərazisindən bu əraziyə qaytarmaq haqqında öhdəlik götürülmədən aparılmasından ibarət gömrük rejimi
 - Malların ixrac gömrük rüsumlarına, vergilərə, digər gömrük ödənişlərinə əməl olunması ilə ölkə ərazisinə gətirilməsi və çıxarılmasından ibarət gömrük rejimi
 - Malların xarici ölkə gömrük ərazisindən bu əraziyə qaytarmaq haqqında öhdəlik götürülərək aparılmasından ibarət gömrük rejimi
 - Malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmaq haqqında öhdəlik götürülərək aparılmasından ibarət gömrük rejimidir
-

Sual: Sərbəst dövriyyə üçün buraxılış rejimi hansı rejimdir? (Çəki: 1)

- Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların, bu ərazidən aparılması haqqında öhdəlik götürülərək daimi olaraq qalmasından ibarət gömrük rejimidir
 - Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların, bu ərazidən aparılması haqqında heç bir öhdəlik götürülmədən daimi olaraq qalmasından ibarət gömrük rejimidir
 - xarici ölkələrin gömrük ərazisinə aparılan malların, bu ərazidən aparılması haqqında heç bir öhdəlik götürülmədən daimi olaraq qalmasından ibarət gömrük rejimidir
 - xarici ölkələrin ərazisinə aparılan malların bu ərazidən aparılması haqqında öhdəlik götürülərək daimi olaraq qalmasından ibarət gömrük rejimidir
 - Azərbaycan Respublikasının ərazisinə, o cümlədən xarici ölkələrin gömrük ərazisinə aparılan malların daimi olaraq gömrük ərazisində qalmasından ibarət gömrük rejimidir
-

Sual: Hansı anbar açıq tipli Gömrük anbarıdır? (Çəki: 1)

- Gömrük orqanı tərəfindən icarəyə götürülən və istənilən şəxsin istifadəsi üçün nəzərdə tutulur
 - Gömrük orqanları tərəfindən təsis edilir və istənilən şəxsin istifadəsi üçün açıq olur
 - Ayrı-ayrı şəxslər tərəfindən təsis edilən, xüsusi əhəmiyyət kəsb edən və istənilən şəxsin istifadəsi üçün açıq olan
 - Gömrük orqanları tərəfindən təsis edilir və istifadə üçün qapalı olur
 - Gömrük orqanlarının icazəsi əsasında istifadəsi üçün açıq olur
-

Sual: Y.G.B. nədir? (Çəki: 1)

- Yük Gömrük Bankı
- Yük Gömrük Bəyannaməsi
- Yük Gəlir Bəyannaməsi
- Yük Gəmi Bölməsi
- Yüklərin Gömrük Blankları

Sual: Yük gömrük rejimi bəyannaməsi (Çəki: 1)

- Yük Gömrük Bəyannaməsi
- Yük gömrük qaydaları bəyannaməsi
- Yük gömrük qnunları bəyannaməsi
- Yük gömrük nizamnaməsi bəyannaməsi
- Yük gömrük rejimi bəyannaməsi

Sual: GB – 1, GB – 2 nədi? (Çəki: 1)

- YGB müəyyən olunmur gömrük sərhədini keçən malların, habelə gömrük rejimi dəyişdirilən malların qeydiyyatını aparmaq üçün istifadə olunan formalar
- Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların, bu ərazidən aparılması haqqında heç bir öhdəlik götürülmədən daimi olaraq qalmasından ibarət gömrük yük gömrük bəyannaməsinin formaları
- Gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, mallardan istifadə edilməsinə tətbiq edilən forma
- Dövlət təhlükəsizliyi üçün gətirilən mallara vurulan kod formaları
- Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara tətbiq olunan formalar

Sual: Tranzit gömrük rejimi dedikdə nə başa düşülür? (Çəki: 1)

- gömrük ərazisində və ya ondan kənarında gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, mallardan istifadə edilməsinə yol verilməsi
- malların Gömrük nəzarəti altında Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və mallara hər hansı bir iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsi
- ların Azərbaycan Respublikasının gömrük ərazisindən bu əraziyə qaytarmaq haqqında öhdəlik götürülmədən aparılması
- malların Gömrük nəzarəti altında Azərbaycan Respublikasının iki gömrük orqanı arasında keçirilən mallar
- malların Gömrük nəzarəti altında Azərbaycan Respublikasının gömrük orqanında, o cümlədən xarici dövlətlərin ərazisindən, vergilər alınmadan və mallara hər hansı bir iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsi

Bölmə: 10#01

Ad	10#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: «Əməliyyat-axtarış fəaliyyəti haqqında» AR Qanunu haçan qəbul edilib? (Çəki: 1)

- 1996-08-25
 - 1998-10-15
 - 1999-11-17
 - 1995-07-10
 - 1997-12-21
-

Sual: «Əməliyyat-axtarış fəaliyyəti haqqında» AR Qanunu neçə fəsildən ibarətdir? (Çəki: 1)

- 11
 - 9
 - 3
 - 4
 - 7
-

Sual: «Əməliyyat-axtarış fəaliyyəti haqqında» AR Qanunu neçə bölmədən ibarətdir? (Çəki: 1)

- 3
 - 5
 - 2
 - 1
 - 4
-

Sual: «Əməliyyat-axtarış fəaliyyəti haqqında» AR Qanunu neçə maddədən ibarətdir? (Çəki: 1)

- 65
 - 46
 - 21
 - 34
 - 55
-

Sual: Gömrük orqanları neçə növ cinayət işi üzrə tədqiqat aparır? (Çəki: 1)

- 5
 - 2
 - 7
 - 3
 - 6
-

Sual: Gömrük orqanları xarakterinə görə necə orqandır? (Çəki: 1)

- Vergi orqanıdır
 - Hüquq-mühafizə orqanıdır
 - İcra və səlahiyyətverici
 - Mülki orqandır
 - Maliyyə-ticarət orqanıdır
-

Sual: Gömrük hüququnun əsas məqsədlərinə aşağıdakı variantlardan hansı aid deyil? (Çəki: 1)

- Gömrük işini həyata keçirmək
 - Xarici siyasəti həyata keçirmək
 - Gömrük və digər müvafiq dövlət orqanlarına səmərəli fəaliyyət şəraiti yaratmaq
 - Ölkə vətəndaşlarının gömrük qanunvericiliyində nəzərdə tutulan bütün hüquqlarını qorumaq
 - Azərbaycan Respublikasının sosial-iqtisadi təhlükəsizliyini qorumaq
-

Sual: Gördüyü işlərin xarakterinə görə Gömrük orqanları hansı sistemə aiddir? (Çəki: 1)

- Daxili işlər orqanları sistemine
- Hüquq-mühafizə orqanları sistemine
- Maliyyə orqanları sistemine
- : Prokurorluq orqanları sistemine
- Sosial-iqtisadi orqanlar sistemine

Sual: Azərbaycan Respublikasının Nazirlər Sovetinin neçə sayılı qərarı ilə "Azərbaycan Respublikasının Gömrük Komitəsinin məsələləri" haqqında qərar verildi? (Çəki: 1)

- 301
- 304
- 308
- 201
- 204

BÖLMƏ: 11#01

Ad	11#01
Suallardan	56
Maksimal faiz	56
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Avropa Birliyi» neçənci ildən «Avropa İttifaqı» adlandırıldı? (Çəki: 1)

- 1989-01-01
- 1994-01-01
- 1996-01-01
- 1993-11-01
- 1991-06-10

Sual: AB Vahid Avropa aktı neçənci ildə qüvvəyə minib? (Çəki: 1)

- 1990
- 1994
- 1991
- 1997
- 1985

Sual: Maastrix (Hollandiya) müqaviləsi neçənci ildə bağlandı? (Çəki: 1)

- 1990
- 1994
- 1991
- 1997
- 1985

Sual: Maastrix (Hollandiya) müqaviləsində neçə şərt əsas götürüldü? (Çəki: 1)

- 5
- 7

- 3
 - 2
 - 8
-

Sual: Uruqvay raundunda neçə çoxtərəfli saziş birləşmişdi? (Çəki: 1)

- 75
 - 30
 - 50
 - 28
 - 40
-

Sual: ÜTT-nin Nazirlər Konfransı neçə komitəni təsdiq edib? (Çəki: 1)

- 5
 - 3
 - 4
 - 2
 - 6
-

Sual: ÜTT-də neçə dövlət iştirak edir? (Çəki: 1)

- 150
 - 160
 - 170
 - 140
 - 155
-

Sual: Neçə dövlət Baş Sazişə qoşulmaq ərfəsindədir? (Çəki: 1)

- 5-dan artıq
 - 5-dan artıq
 - 20-dən artıq
 - 2-dən artıq
 - 15-dən artıq
-

Sual: MDB-nin Nizamnaməsinin neçə bölməsi var? (Çəki: 1)

- 5
 - 11
 - 8
 - 10
 - 15
-

Sual: GUAM neçənci ildə yaradılıb? (Çəki: 1)

- 1995
 - 1996
 - 1997
 - 1999
 - 1991
-

Sual: AR ilə Ukrayna arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş haçan bağlanıb? (Çəki: 1)

- 1993-01-09

- 1998-08-20
 - 1996-10-19
 - 1999-07-30
 - 2000-03-02
-

Sual: AR neçənci ildən ÜGT-nin Maliyyə Komitəsinin üzvüdür? (Çəki: 1)

- 1995
 - 1998
 - 1992
 - 2001
 - 1997
-

Sual: AR neçənci ildən ÜGT-nin Siyasi Şurasının üzvüdür? (Çəki: 1)

- 2000
 - 2004
 - 1999
 - 2002
 - 1995
-

Sual: AR-sı «Malların təsviri və kodlaşdırılmas üzrə harmonikləşdirilmiş sistem haqqında Beynəlxalq Konvensiyaya» neçənci ildə qoşulub? (Çəki: 1)

- 1995
 - 1998
 - 1992
 - 2001
 - 1997
-

Sual: ÜTT öz fəaliyyətinə neçənci ildən başlamışdır? (Çəki: 1)

- 1996-06-01
 - 1994-01-01
 - 1996-01-01
 - 1995-01-01
 - 1995-06-06
-

Sual: ÜTT haçan təsis edilmişdir? (Çəki: 1)

- 1996-06-14
 - 1994-04-15
 - 1994-01-01
 - 1995-10-10
 - 1995-12-06
-

Sual: Müstəqil Dövlətlər Birliyi neçənci ildə yaradıldı? (Çəki: 1)

- 1991-11-18
 - 1991-12-18
 - 1991-12-08
 - 1991-11-28
 - 1992-12-28
-

Sual: «MDB ölkələrinin gömrük qanunvericiliyinin əsasları haqqında» Saziş haçan imzalanıb? (Çəki: 1)

- 1993-03-13
 - 1994-01-18
 - 1995-02-10
 - 1996-11-20
 - 1997-12-25
-

Sual: Azərbaycan «MDB ölkələrinin gömrük qanunvericiliyinin əsasları haqqında» Sazişə haçan qoşulub? (Çəki: 1)

- 1993-03-13
 - 1994-01-18
 - 1995-02-10
 - 1996-11-20
 - 1997-12-25
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərin əsasında hansı sənəd durur? (Çəki: 1)

- beynəlxalq müqavilələr;
 - beynəlxalq niyyət protokolları;
 - beynəlxalq sazişlər;
 - beynəlxalq razılaşmalar;
 - «böyük səkkizlik» ölkələri;
-

Sual: Beynəlxalq iqtisadi hüququn predmeti nədir? (Çəki: 1)

- maddi substansiyalar
 - qeyri- maddi substansiyalar
 - tənzimlənən hüquqi münasibətlər
 - əmlak hüququ
 - qeyri-əmlak hüququ
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn metodlarına aid deyil? (Çəki: 1)

- imperativ
 - dispozitiv
 - aparıcı
 - tövsiyyəedici
 - həvəsləndirici
-

Sual: Beynəlxalq iqtisadi hüququn mənbələrinə aid deyil? (Çəki: 1)

- Konstitusiyə
 - Mülki Məcəllə
 - beynəlxalq müqavilələr
 - beynəlxalq adətlər
 - sərəncamverici aktlar
-

Sual: Beynəlxalq iqtisadi hüququn xüsusi prinsipləri? (Çəki: 1)

- imperativ xarakterlidir
- konvension xarakterlidir
- real fəaliyyətli
- məcburidir
- tövsiyyəedici deyil

Sual: İnkotermis nədir? (Çəki: 1)

- Ticarət sazişlərinin qaydaları
 - Ticarət terminlərinin beynəlxalq qaydaları
 - Ticarət zonaları
 - Gömrük qaydalarının beynəlxalq formaları
 - Təsərrüfat xidmətlərinin beynəlxalq qaydaları
-

Sual: İnkotermisin ilk redaksiyası necənci ildə işlənmişdir? (Çəki: 1)

- 1976-cı ildə
 - 1936-cı ildə
 - 1996-cı ildə
 - 1926-cı ildə
 - 1920-ci ildə
-

Sual: İnkotermisin sonuncu, ən yeni redaksiyası necənci ildə işlənmişdir? (Çəki: 1)

- 2005-ci ildə
 - 2000-ci ildə
 - 1999-cü ildə
 - 2001-ci ildə
 - 2004-cü ildə
-

Sual: İlk yarandığı anda Gömrük Əməkdaşlığı Şurasına neçə ölkə üzv oldu? (Çəki: 1)

- 19 ölkə
 - 17 ölkə
 - 30 ölkə
 - 70 ölkə
 - 10 ölkə
-

Sual: Gömrük Əməkdaşlıq Şurasının Sesiyyələri neçə ildən bir çağırılır? (Çəki: 1)

- Dörd ildən bir
 - İldə bir dəfə
 - İki ildən bir
 - Beş ildən bir
 - on ildən bir
-

Sual: Ümmudünya Gömrük Təşkilatı neçənci ildə yaranıb? (Çəki: 1)

- 1954-cü ildə
 - 1952-ci ildə
 - 1998-ci ildə
 - : 1991-ci ildə
 - 1964-cü ildə
-

Sual: ÜTT-nin Baş Şurasının iclaslarında hər bir üzvün neçə səsi var? (Çəki: 1)

- 2 səs
 - 1 səs
 - 3 səs
 - 4 səs
 - 7 səs
-

Sual: Ticarət terminlərinin beynəlxalq qaydaları necə adlanır? (Çəki: 1)

- reziden
 - inkotermis
 - TTBQ
 - gusotermis
 - beynəlxalq qaydalar toplusu
-

Sual: Verginin anlayışı? (Çəki: 1)

- büdcəyə sahibkəların əvəzsiz ödəniş siyasətidir
 - vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgənikişdirilməsi şəklinde dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi əvəzsiz ödənişdir
 - dövlət qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün pul vəsaitlərinin yığılması siyasətidir
 - vergi ümməcburi, fərdi, əvəzsiz, pul ödəməsi olaraq, fiziki və hüquqi şəxslərin gəlirlərindən qanunvericilikdə müəyyən edilən məbləğlərdə köçürülmə siyasətidir
 - vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin pul təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan maliyyənin özgənikişdirilməsi şəklinde dövlət büdcəsinə əvəzsiz ödəniş siyasətidir
-

Sual: Gömrük aqentindən fərqli olaraq vergi agenti kimdir? (Çəki: 1)

- verginin birbaşa və dolayı olmasından asılı olmayaraq, vergini dövlətə köçürməyə məsuliyyət daşıyan şəxsdir
 - müvafiq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir
 - öz vəsaitləri hesabına üzərinə vergi ödəmək öhdəliyi qoyulmuş şəxsdir
 - vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi ödəyicisindən tutmağa və dövlətin tələbatlarına uyğun olaraq xərcləyən şəxsdir
 - : köçürməyə məsuliyyət daşıyan şəxsdir
-

Sual: Rüsum və verginin ödəniş vasitələri? (Çəki: 1)

- dollar
 - manatla
 - yevro
 - funt-sterlinq
 - rus pulu
-

Sual: Hüquqi formasına görə ödəmələrin növləri? (Çəki: 1)

- gəlir, şəxsi yığım, kvazivergi
 - vergi, rüsum, yığım, kvazivergi
 - əlavə dəyər, rüsum, ödəmə
 - şəxsi yığım, məqsədli yığım, birdəfəlik
 - ödəmə, gəlir, vergi
-

Sual: Xarici bazarında əmtələrin dəyər-dəyməzinə, yəni istehsal xərclərindən aşağı qiymətlə satılması necə adlanır? (Çəki: 1)

- broker
- demping
- : vasitəçi
- makler

xaker

Sual: Beynəlxalq Yük Daşımaları kitabçası kim tərəfindən verilir? (Çəki: 1)

- Yük göndərən dövlət tərəfindən
 - 1975-ci il BYD Konvensiyasının iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən
 - Yükü qəbul edən dövlət tərəfindən
 - 1985-ci il BYD Konvensiyasının iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən
 - Nəqliyyat vasitəsinin məxsus olduğu dövlət tərəfindən
-

Sual: Azərbaycan Respublikasının gömrük rüsumlarının dərəcələri hansı orqan tərəfindən müəyyənləşdirilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiası
 - Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
 - Azərbaycan Respublikasının Milli Bankı
-

Sual: Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, həmçinin sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetrləri dedikdə nə başa düşülür? (Çəki: 1)

- Gömrük postunun anlayışı
 - Gömrük sərhəddi anlayışı
 - Gömrük brokerinin anlayışı
 - Gömrük orqanının anlayışı
 - Vergi növünün anlayışı
-

Sual: Beynəlxalq gömrük hüququ neçənci əsrdə yaranmışdır? (Çəki: 1)

- XVI
 - XVII
 - XVIII
 - XX
 - XIX
-

Sual: Beynəlxalq gömrük hüququ nədir (Çəki: 1)

- dövlətlərarası gömrük münasibətləri tənzimləyən hüquqdur
 - dövlətlərarası siyasi münasibətləri tənzimləyən hüquqdur
 - yalnız ticari -iqtisadi əlaqələri tənzimləyən hüquqdur
 - miqrasiya münasibətlərini tənzimləyən hüquqdur
 - maliyyə-kredit münasibətlərini tənzimləyən hüquqdur
-

Sual: Beynəlxalq təşkilat kimi GUAM haçan formalaşmışdır? (Çəki: 1)

- 1994
 - 1996
 - 1997
 - 1992
 - 1997
-

Sual: «Malların təsviri və kodlaşdırılması üzrə Beynəlxalq Konvensiyaya»ya AR haçan qoşulub (Çəki: 1)

- 1999

- 2001
 - 1995
 - 2004
 - 1998
-

Sual: Neçənci ildən ÜTT fəaliyyətə başlayıb? (Çəki: 1)

- 1990
 - 1995
 - 1993
 - 1991
 - 1995
-

Sual: Neçənci ildən ÜTT formallaşıb (Çəki: 1)

- 1993
 - 1989
 - 1992
 - 1991
 - 1994
-

Sual: MDB neçənci ildə yaradıldı? (Çəki: 1)

- 1991
 - 1993
 - 1990
 - 1994
 - 1992
-

Sual: «MDB ölkələrinin gömrük qanunvericiliyinin əsasları haqqında» Saziş neçənci ildə bağlanıb (Çəki: 1)

- 1997
 - 1994
 - 1996
 - 1995
 - 1993
-

Sual: Beynəlxalq gömrük münasibətlərin əsasında hansı sənəd durur (Çəki: 1)

- beynəlxalq müqavilələr;
 - beynəlxalq niyyət protokolları;
 - beynəlxalq sazişlər;
 - beynəlxalq razılaşmalar;
 - «böyük səkkizlik» ölkələri;
-

Sual: Beynəlxalq gömrük hüququ nəyə tətbiq edilir? (Çəki: 1)

- maddi substansiyalar
 - qeyri- maddi substansiyalar
 - gömrük münasibətləri
 - əmlak münasibətləri
 - qeyri-əmlak münasibətləri
-

Sual: Hansı beynəlxalq gömrük hüququn metodlarına aid deyil? (Çəki: 1)

- imperativ
 - dispozitiv
 - aparıcı
 - tövsiyyəedici
 - həvəsləndirici
-

Sual: Beynəlxalq gömrük hüququn mənbələrinə aid deyil? (Çəki: 1)

- Konstitusiya
 - Mülki Məcəllə
 - beynəlxalq müqavilələr
 - beynəlxalq adətlər
 - sərəncamverici aktlar
-

Sual: Beynəlxalq gömrük münasibətlərin əsasında hansı sənəd durur? (Çəki: 1)

- ikitərəfli protokollar
 - beynəlxalq niyyət protokolları
 - beynəlxalq əlaqələr;
 - beynəlxalq razılaşmalar;
 - beynəlxalq müqavilələr;
-

Sual: Beynəlxalq gömrük hüququn predmetini nə təşkil edir? (Çəki: 1)

- maddi dəyərlər
 - qeyri- maddi dəyərlər
 - hüquqi münasibətlər
 - texniki əməkdaşlıq
 - qeyri-əmlak münasibətlər
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq gömrük hüququn metodlarına aid deyil (Çəki: 1)

- imperativ
 - dispozitiv
 - aparıcı
 - tövsiyyəedici
 - həvəsləndirici
-

Sual: Beynəlxalq gömrük hüququn mənbələrinə aid deyil (Çəki: 1)

- Konstitusiya
 - Mülki Məcəllə
 - beynəlxalq müqavilələr
 - beynəlxalq adətlər
 - sərəncamverici aktlar
-

BÖLMƏ: 11#02

Ad	11#02
Suallardan	43
Maksimal faiz	43
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Uruqvay raundunun sazişlər paketi şərti olaraq neçə qrupa bölünmüşdü? (Çəki: 1)

- 5
 - 3
 - 6
 - 8
 - 10
-

Sual: ÜTT-nin fəaliyyətində neçə qayda əsas götürülür? (Çəki: 1)

- 5
 - 3
 - 4
 - 2
 - 6
-

Sual: ÜGT-nin 44-cü sessiyası Bakı şəhərində neçənci ildə keçirilib? (Çəki: 1)

- dekabr 1995
 - dekabr 1998
 - dekabr 1999
 - dekabr 2000
 - dekabr 2001
-

Sual: ÜTT fəaliyyətini neçə prinsip üzərində qurub? (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: ÜTT neçə funksiya yerinə yetirir? (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: AR BYD kitabçı tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük konvensiyası nə vaxtdan tətbiq edilir (Çəki: 1)

- 12 mart 1996-cı il
 - 12 may 1997-ci il
 - 12 yanvar 1998- ci il
 - 12 aprel 1996-cı il
 - 12 mart 1998-ci il
-

Sual: AR Yüklərlə sərhədlərdə nəzarətin həyata keçirilməsi şərtlərinin razılaşdırılması haqqda beynəlxalq Konvensiyaya nə vaxt qoşulmuşdur (Çəki: 1)

- 30 yanvar 2000-ci il
- 30 yanvar 1990-cı il

- 11 fevral 1996-cı il
 - 21 fevral 2001-ci il
 - 11 fevral 2000-ci il
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsində aparıcı rola malikdir? (Çəki: 1)

- Beynəlxalq ümumi hüquq
 - Beynəlxalq xüsusi hüquq
 - Konstitusiya hüququ
 - İnzibati hüquq
 - Mülki hüquq
-

Sual: Xarici-iqtisadi razılaşmaların əsas tənzimləyicisi..? (Çəki: 1)

- Beynəlxalq ümumi hüquqdur
 - Beynəlxalq xüsusi hüquqdur
 - Konstitusiya hüquqdur
 - İnzibati hüquqdur
 - Mülki hüquqdur
-

Sual: Qeyri-dövlət tənzimlənməsi formalarına hansı aiddir? (Çəki: 1)

- ticarət ənənələri;
 - beynəlxalq məhkəmələr;
 - arbitraj təcrübəsi;
 - ticarət ənənələri, məhkəmə və arbitraj təcrübələri
 - beynəlxalq müqavilələr;
-

Sual: Beynəlxalq resurs» hüququna daxil deyil? (Çəki: 1)

- maliyyə resursları ilə əlaqədar münasibətlər
 - əmək resursları ilə əlaqədar münasibətlər
 - enerji resursları ilə əlaqədar münasibətlər
 - resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər
 - investisiya resursları ilə əlaqədar münasibətlər
-

Sual: Çərçivə» hüququna hansı aiddir? (Çəki: 1)

- maliyyə resursları ilə əlaqədar münasibətlər
 - əmək resursları ilə əlaqədar münasibətlər
 - enerji resursları ilə əlaqədar münasibətlər
 - resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər
 - investisiya resursları ilə əlaqədar münasibətlər
-

Sual: Beynəlxalq iqtisadi hüququn subyeklərinə daxil deyil? (Çəki: 1)

- dövlətlər
 - beynəlxalq təşkilatlar
 - transmilli korporasiyalar və maliyyə-sənaye qrupları
 - müxtəlif dövlətlərin fiziki və hüquqi şəxsləri
 - beynəlxalq iqtisadi yardım
-

Sual: Beynəlxalq iqtisadi hüququn prinsiplərinə aid deyil? (Çəki: 1)

- demokratik
 - aşkarlıq
 - elmilik
 - normativlik
 - peşəkarlıq və qanunildik
-

Sual: Beynəlxalq iqtisadi hüququn xüsusi prinsiplərinə aid deyil? (Çəki: 1)

- iqtisadi qeyri-diskriminasiya
 - hüquqazidd iqtisadi məcburetməyə qadağa
 - xarici iqtisadi əlaqələrin təşkili formalarının azad seçimi
 - dövlətlərin öz təbii resursları və iqtisadi fəaliyyətləri üzərində suverenliyi
 - insan hüquq və azadlıqlarına hörmət
-

Sual: Aşağıdakılardan hansı çoxtərəfli müqavilələrə aiddir (Çəki: 1)

- MDB müqaviləsi
 - ümumi çərçivə xarakterli müqavilələr
 - ticarət-iqtisadi rejimləri nəzərdə tutan ticarət xarakterli müqavilələr
 - dövlətlər və onların fiziki və hüquqi şəxslərinin qarşılıqlı müqavilələri
 - əməkdaşlığın konkret sahə və formalarını müəyyən edən müqavilələr
-

Sual: Gömrük Əməkdaşlığı Şurasının Nomenklaturunun son variantı neçə yarımqrupu birləşdirir (Çəki: 1)

- 1441
 - 1011
 - 2101
 - 1551
 - 944
-

Sual: Gömrük Əməkdaşlığı Şurasının Nomenklaturunun son variantı neçə qrupu birləşdirir (Çəki: 1)

- 77
 - 99
 - 88
 - 55
 - 44
-

Sual: Gömrük Əməkdaşlığı Şurasının Nomenklaturunun son variantı neçə bölməni birləşdirir (Çəki: 1)

- 13
 - 21
 - 41
 - 18
 - 17
-

Sual: Ölkələr və beynəlxalq təşkilatlar neçə gömrük tənzimlənməsində neçə təsnifat sistemindən istifadə edirlər (Çəki: 1)

- 3
- 2
- 4

- 8
 - 7
-

Sual: 1938-cü il tarixli yeni Mal nomenklaturu neçə mal pozisiyasını birləşdirdi? (Çəki: 1)

- 329
 - 456
 - 134
 - 428
 - 271
-

Sual: 1938-cü il tarixli yeni Mal nomenklaturu neçə qrupdan ibarətdir? (Çəki: 1)

- 29
 - 50
 - 34
 - 48
 - 71
-

Sual: 1938-cü il tarixli yeni Mal nomenklaturu neçə bölmədən ibarətdir (Çəki: 1)

- 9
 - 17
 - 14
 - 18
 - 7
-

Sual: 1913-cü il tarixli Brüssel Mal nomenklaturu neçə bölmədən ibarətdir? (Çəki: 1)

- 7
 - 5
 - 4
 - 8
 - 9
-

Sual: 1913-cü il tarixli Brüssel Mal nomenklaturu neçə mal pozisiyasını birləşdirdi (Çəki: 1)

- 207
 - 186
 - 401
 - 188
 - 217
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüquqa aid deyil? (Çəki: 1)

- beynəlxalq ekstradisiya hüququ
 - beynəlxalq ticarət hüququ
 - beynəlxalq sənaye hüququ
 - beynəlxalq intellektual mülkiyyət hüququ
 - beynəlxalq gömrük hüququ
-

Sual: İqtisadi proseslərdə qeyri-diskriminasiya nədir (Çəki: 1)

- kabotaj gəmiçilik üçün güzəştlərin müəyyənləşdirilməsi
- xüsusi güzəştlərin verilməsi
- əlverişli şəraitin yaradılması

- inkişaf etməkdə olan dövlətlərin xeyrinə gömrük prefensiyalarının müəyyən edilməsi
 - ümumi şərtlərinin, digər tərəfdaş dövlətlərə veriləndən pis olmaması
-

Sual: Aşağıdakılardan hansı çoxtərəfli müqavilələrə aiddir? (Çəki: 1)

- MDB müqaviləsi
 - ümumi çərçivə xarakterli müqavilələr
 - ticarət-iqtisadi rejimləri nəzərdə tutan ticarət xarakterli müqavilələr
 - dövlətlər və onların fiziki və hüquqi şəxslərinin qarşılıqlı müqavilələri
 - əməkdaşlığın konkret sahə və formalarını müəyyən edən müqavilələr
-

Sual: Beynəlxalq gömrük hüququn xüsusi prinsiplərinə aid deyil (Çəki: 1)

- iqtisadi qeyri-diskriminasiya
 - hüquqazidd iqtisadi məcburetməyə qadağa
 - xarici iqtisadi əlaqələrin təşkili formalarının azad seçimi
 - insan hüquq və azadlıqlarına hörmət
 - dövlətlərin öz təbii resursları və iqtisadi fəaliyyətləri üzərində suverenliyi
-

Sual: Beynəlxalq iqtisadi hüquqda tətbiq olunan prinsiplərinə aid deyil (Çəki: 1)

- xalqların öz müqəddaratını təyin etməsi və hüquq bərabərliyi
 - dövlətlərin əməkdaşlığı
 - dövlət suverenliyinə hörmət
 - zor tətbiq etməmək vəz orla qorxutmamaq
 - qarşılıqlı faydalanma
-

Sual: Aşağıdakılardan hansı çoxtərəfli müqavilələrə aid deyil (Çəki: 1)

- GUAM paktı
 - MDB Konvensiyası
 - Vyana qaydaları
 - Seul Konvensiyası
 - Ukrayna ilə müqavilə
-

Sual: Beynəlxalq gömrük hüququn prinsiplərinə aiddir? (Çəki: 1)

- demokratik
 - aşkarlıq, elmilik
 - normativlik
 - peşəkarlıq və qanunilik
 - hamısı
-

Sual: Beynəlxalq gömrük hüququn subyeklərinə daxil deyil? (Çəki: 1)

- dövlətlər
 - beynəlxalq təşkilatlar
 - transmilli korporasiyalar və maliyyə-sənaye qrupları
 - müxtəlif dövlətlərin fiziki və hüquqi şəxsləri
 - beynəlxalq iqtisadi yardım
-

Sual: Çərçivə hüququna hansı aid deyil (Çəki: 1)

- maliyyə resursları ilə əlaqədar münasibətlər
- əmək resursları ilə əlaqədar münasibətlər
- enerji resursları ilə əlaqədar münasibətlər

- resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən münasibətlər
 - ilk üç bənd
-

Sual: Beynəlxalq resurs hüququna hansılar daxildir (Çəki: 1)

- maliyyə resursları ilə əlaqədar münasibətlər
 - əmək resursları ilə əlaqədar münasibətlər
 - investisiya resursları ilə əlaqədar münasibətlər
 - resursların transsərhəd yerdəyişməsinə müəyyənləşdirən münasibətlər
 - ilk üç bənd
-

Sual: Aşağıdakılardan hansı çoxtərəfli müqavilələrə aid deyil (Çəki: 1)

- ümumi çərçivə xarakterli müqavilələr
 - ticarət-iqtisadi rejimləri nəzərdə tutan ticarət xarakterli müqavilələr
 - dövlətlər və onların fiziki və hüquqi şəxslərinin qarşılıqlı müqavilələri
 - MDB müqaviləsi
 - ilk üç bənd
-

Sual: Beynəlxalq gömrük hüququn prinsiplərinə aid deyil (Çəki: 1)

- demokratik
 - aşkarlıq
 - elmilik
 - normativlik
 - peşəkarlıq və qanunilik
-

Sual: Beynəlxalq gömrük hüququn subyeklərinə daxil deyil (Çəki: 1)

- dövlətlər
 - beynəlxalq təşkilatlar
 - transmilli korporasiyalar və maliyyə-sənaye qrupları
 - müxtəlif dövlətlərin fiziki və hüquqi şəxsləri
 - beynəlxalq iqtisadi yardım
-

Sual: AR beynəlxalq yük daşımaları haqqında Gömrük konvensiyası neçənci ildə tətbiq edilir (Çəki: 1)

- 1996-cı il
 - 1997-ci il
 - 1998-ci il
 - 1996-cı il
 - 1998-ci il
-

Sual: Qeyri-dövlət tənzimlənməsi formalarına hansı aiddir? (Çəki: 1)

- ticarət ənənələri;
 - beynəlxalq məhkəmələr;
 - arbitraj təcrübəsi;
 - ticarət ənənələri, məhkəmə və arbitraj təcrübələri;
 - beynəlxalq müqavilələr;
-

Sual: Xarici-iqtisadi razılaşmaların əsas tənzimləyicisi hansıdır (Çəki: 1)

- Beynəlxalq ümumi hüquqdur
- Beynəlxalq xüsusi hüquqdur

- Konstitusiya hüquqdur
 - Inzibati hüquqdur
 - Mülki hüquqdur
-

Sual: Beynəlxalq gömrük münasibətlərin hüquqi tənzimlənməsində aparıcı rola malikdir (Çəki: 1)

- Beynəlxalq ümumi hüquq
 - Beynəlxalq xüsusi hüquq
 - Konstitusiya hüququ
 - Inzibati hüquq
 - Mülki hüquq
-

Sual: Beynəlxalq gömrük hüququn yaranma səbəbləri hansılardır? (Çəki: 1)

- sənaye inqilabları və onun əsasında elmi-texniki inqilabın baş verməsi
 - müstəmləkəçilik sisteminin dağılması, sonra isə sosialist sisteminin dağılması
 - inkişaf etmiş ölkələrdə – dünya bazarında qabaqcıl fəaliyyət göstərən həm daxili, həm də xarici iqtisadi fəaliyyətə təsir göstərə bilən dövlətdaxili metodların möhkəmlənməsi
 - ilk üç bənd
 - ilk iki bənd
-

BÖLMƏ: 12#01

Ad	12#01
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan «Gömrük siyasətinin prinsipləri haqqında» Sazişə haçan qoşulub? (Çəki: 1)

- 1991-11-18
 - 1991-12-18
 - 1991-12-08
 - 1991-11-28
 - 1992-12-28
-

Sual: «Gömrük siyasətinin prinsipləri haqqında» Saziş haçan imzalanıb? (Çəki: 1)

- 1993-03-13
 - 1994-01-18
 - 1995-02-10
 - 1996-11-20
 - 1997-12-25
-

Sual: Aşağıdakılardan hansı iqtisadi hüquq sayılır? (Çəki: 1)

- sahibkarlıq hüququ
 - gömrük hüququ
 - prosessual hüquq
 - a), b), c) bəndləri
 - a), b) bəndləri
-

Sual: Ümumdünya Gömrük Təşkilatı ilk formada neçənci ildən fəaliyyətə başlayıb? (Çəki: 1)

- 10.12.1955
 - 1992-11-30
 - 01.11.1952
 - 1965-09-20
 - 01.10.1945
-

Sual: «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq verilməsi haqqında Əsasnamə» haçan qəbul edilib? (Çəki: 1)

- 2000-12-13
 - 1998-11-30
 - 1997-01-27
 - 1999-09-20
 - 1995-10-10
-

Sual: « Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq verilməsi haqqında Əsasnamə»ni kim təsdiq edib? (Çəki: 1)

- AR Milli Məclisin sədri
 - AR Nazirlər Kabineti
 - AR Baş Naziri
 - AR Prezidenti
 - Dövlət Gömrük Komitəsinin sədri
-

Sual: Tranzit gömrük rejimi altında yerləşdirilən mallar üçün müəyyən olunmuş son müddət nə qədərdir? (Çəki: 1)

- 24 saat
 - 72 saat
 - 3 gün
 - 48 saat
 - 1 ay
-

Sual: Sərbəst anbar təsis etmək üçün hansı dövlət orqanının razılığı tələb olunur? (Çəki: 1)

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi razılığı
 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı
 - Dövlət Gömrük Komitəsindən lisenziya alınmaqla
 - Yerli icra hakimiyyəti orqanının icazə sənədi
 - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
-

Sual: «AR idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»ni kim təsdiq edib? (Çəki: 1)

- AR Milli Məclisin sədri
 - AR Nazirlər Kabineti
 - AR Baş Naziri
 - AR Prezidenti
 - Dövlət Gömrük Komitəsinin sədri
-

Sual: «AR idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»haçan qəbul edilib? (Çəki: 1)

- 1995-08-20
- 1998-10-25
- 1997-06-24

- 1996-02-11
 - 1999-10-21
-

Sual: Bazarın təsnifatı: əhatə etdiyi hüdudlara görə hansı bazar yoxdur? (Çəki: 1)

- Dünya bazarı
 - Regional bazar
 - Milli bazar
 - Şəkər bazarı
 - Ölkə bazarı
-

Sual: Gömrük hüququnun mənbələri formalaşır...? (Çəki: 1)

- dövlətin yaranması zamanı
 - beynəlxalq təşkilatlara üzv olduqda
 - dövlət orqanlarının hüquqyaratma fəaliyyəti nəticəsində
 - valyuta əməkdaşlığında
 - iqtisadi sistem transformasiya edildikdə
-

Sual: Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil? (Çəki: 1)

- ali icra hakimiyyəti orqanı
 - yerli özünüidarəetmə orqanı
 - yuxarı icra hakimiyyəti orqanı
 - mərkəzi icra hakimiyyəti orqanı
 - yerli icra hakimiyyəti orqanı
-

Sual: Aşağıdakılardan hansı iqtisadi hüququn mənbələri içərisində əsas hesab olunur? (Çəki: 1)

- Mülki məcəllə
 - Azərbaycan Respublikasının Konstitusiyası
 - Antiinhisar qanunvericiliyi
 - Rəqabət məcəlləsi
 - Dövlət büdcəsi
-

Sual: Büdcə quruluşu nədir? (Çəki: 1)

- bələdiyyə büdcəsinin təşkili və səviyyəsi;
 - büdcə sisteminin təşkili və onun quruluş prinsipləri;
 - büdcənin təşkili və bələdiyyənin sistemi;
 - dövlət, inzibati və bələdiyyə büdcəsi;
 - büdcə sistemi, inzibati və bələdiyyə büdcəsi.
-

Sual: Gömrük və vergi hüquq münasibətlərinin subyekt kimi bankların rolu? (Çəki: 1)

- hesabat işlərini bir mərkəzdə cəmləyən və sonra paylayan idarə
 - vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr;
 - Maliyyə Nazirliyinin digər tədbirləri üzrə birbaşa xərcləri həyata keçirən idarə;
 - dövlət büdcəsinin icrası prosesində onun gəlirlərinin təsdiq edilmiş hissəsini idarə edən orqan;
 - maliyyənin vahid bazaya toplanaraq bölüşdürülməsi prosesini idarə edən və əhalinin əmanətlərinə nəzarət edən orqan.
-

Sual: Valyuta tənzimi hansı üsullarla həyata keçirilir? (Çəki: 1)

- 1. notrativ üsulla; 2. bank üsulu ilə;
 - 1. fərdi üsulla; 2. normativ üsulla;
 - 1. fərdi qaydada; 2. xüsusi qaydada;
 - 1. ümumi üsulla; 2. xüsusi üsulla;
 - 1. dövlət bankları ilə; 2. özəl banklar.
-

Sual: Hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən neçə gün müddətində uçota alınması barədə ərizə vergi orqanına təqdim olunmalıdır? (Çəki: 1)

- . 20 gün;
 - 30 gün;
 - 10 gün;
 - 15 gün;
 - 60 gün;
-

Sual: Rezidentlik prinsipi əsasında alınan vergilər hansılardır? (Çəki: 1)

- əlavə dəyər vergisi; - aksizlər; - rüsumlar;
 - fiziki şəxslərdən gəlir vergisi; - müəssisələrin mənfəət vergisi; - müəssisələrin əmlak vergisi;
 - torpaq vergisi; - yol vergisi; - dövlət vergisi;
 - müəssisələrin əmlak vergisi; - müəssisələrin torpaq vergisi; - müəssisələrin məqsədli vergisi;
 - özəl subyektlərin vergisi; - ümumi subyektlərin vergisi; - xüsusi subyektlərin vergisi;
-

Sual: Dövlət büdcəsinin layihəsinin işlənməsinə hansı normativ sənəd əsasında başlanılır? (Çəki: 1)

- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 - Milli Məclisin qərarı
 - Nazirlər Kabinetinin qərarı
 - Maliyyə Nazirliyinin qərarı
 - İqtisadi İnkişaf Nazirliyinin qərarı
-

Sual: Bankın idarə edilməsində ali orqan hansıdır? (Çəki: 1)

- Bankın nəzarət Şurası
 - Audit komitəsi
 - Səhmdarların ümumi yığıncağı
 - Bankın İdarə Heyəti
 - Bankın müvafiq strukturları
-

Sual: Hüquqi və fiziki şəxslər tərəfindən gömrük rüsumları hara ödənilir? (Çəki: 1)

- yerli büdcələrə
 - gömrük orqanına
 - dövlət büdcəsinə
 - bələdiyyələrə
 - firmalara
-

Sual: Ölkənin valyuta ehtiyatlarını kim idarə edir (Çəki: 1)

- Milli Bank idarə edir
- Maliyyə Nazirliyi idarə edir
- Nazirlər Kabineti idarə edir
- Mərkəzi Bank

beynəlxalq təşkilatlar idarə edir

Sual: İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması hansı vaxtdan etibarən iqtisadçıların diqqətini cəlb etmişdir (Çəki: 1)

- 18-ci əsrdən
 - 20-ci əsrin əvvəllərindən
 - 20-ci əsrin ikinci yarısından
 - 18-ci əsrin sonlarından
 - “Böyük durğunluq illərindən”
-

Sual: İqtisadi hüquq baxımından hüquqi təsir necə xarakterizə edilir (Çəki: 1)

- insanların hüquqi statusunu müəyyən edir
 - insanların fəaliyyətinin istiqamətini müəyyən edir
 - insanlar arasında diskriminasiya yaradır
 - iqtisadi cinayətkarlığa sövq edir
 - haqsız rəqabəti şərtləndirir
-

Sual: Hüquqi tənzimləmə necə xarakterizə olunur? (Çəki: 1)

- dövlətin idarəetmə mexanizminin əsasıdır
 - yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
 - iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
 - ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir
 - iqtisadiyyatın mühafizə olunmasıdır
-

Sual: Müqavilə nədir? (Çəki: 1)

- qanundur
 - fərmandır
 - əqdin bir növüdür
 - amnistiyadır
 - sərəncamdır
-

Sual: Oferta nədir? (Çəki: 1)

- müqavilə bağlamaq haqqında tələb
 - müqavilə bağlamaq haqqında təklif
 - müqavilə bağlamaq haqqında göstəriş
 - müqavilə bağlamaq üçün xüsusi forma
 - müqavilə öhdəliyi
-

